

**“SAF Catering”**  
Məhdud Məsuliyyətli Cəmiyyəti

*2022-ci il konsolidə edilmiş maliyyə hesabatları  
və müstəqil auditorun hesabatı*

## MÜNDƏRİCAT

|                                                                                                                                                        |    |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----|
| 31 dekabr 2022-ci il tarixinə bitən il üzrə maliyyə hesabatlarının hazırlanması və təsdiqlənməsi ilə bağlı rəhbərliyin məsuliyyətinə dair hesabat..... | 1  |
| MÜSTƏQIL AUDITORUN HESABATI.....                                                                                                                       | 2  |
| Konsolidə edilmiş Maliyyə Nəticələri Haqqında Hesabat .....                                                                                            | 5  |
| Konsolidə edilmiş Maliyyə Vəziyyəti Haqqında Hesabat.....                                                                                              | 6  |
| Konsolidə edilmiş Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat .....                                                                                    | 7  |
| Konsolidə edilmiş Kapitalda Dəyişikliklər Haqqında Hesabat.....                                                                                        | 8  |
| MALIYYƏ HESABATLARINA ŞƏRHLƏR VƏ QEYDLƏR.....                                                                                                          | 9  |
| 1. Korporativ məlumat.....                                                                                                                             | 9  |
| 2. Cəmiyyətin əməliyyat mühiti .....                                                                                                                   | 10 |
| 3. Təqdim etmənin əsasları.....                                                                                                                        | 11 |
| 4. Əhəmiyyətli uçot siyasətlərinin qısa məzmunu.....                                                                                                   | 13 |
| 5. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri .....                                                              | 25 |
| 6. Səqment haqqında məlumat .....                                                                                                                      | 25 |
| 7. Əsas əməliyyat gəlirləri .....                                                                                                                      | 26 |
| 8. Marketing və satış xərcləri .....                                                                                                                   | 26 |
| 9. Əmək haqqı xərcləri.....                                                                                                                            | 26 |
| 10. Maliyyə xərcləri+/(gəlirləri-).....                                                                                                                | 26 |
| 11. İnzibati və idarəetmə xərcləri.....                                                                                                                | 27 |
| 12. Fövqaladə xərclər+/(gəlirlər-).....                                                                                                                | 27 |
| 13. Qısamüddətli debitor borcları.....                                                                                                                 | 27 |
| 14. Pul vəsaitləri və onların ekvivalentləri .....                                                                                                     | 28 |
| 15. Sair qısamüddətli aktivlər .....                                                                                                                   | 29 |
| 16. Torpaq, tikili, avadanlıqlar .....                                                                                                                 | 29 |
| 17. Ehtiyatlar .....                                                                                                                                   | 30 |
| 18. Cari vergi öhdəlikləri.....                                                                                                                        | 30 |
| 19. Qısamüddətli kreditor borcları .....                                                                                                               | 30 |
| 20. Sair qısamüddətli əhdəliklər.....                                                                                                                  | 31 |
| 21. Nizamnamə kapitalı.....                                                                                                                            | 31 |
| 22. Mənfəət vergisi.....                                                                                                                               | 31 |
| 23. Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri .....                                                                                           | 32 |
| 24. Əlaqəli tərəflərlə əməliyyatlar .....                                                                                                              | 33 |
| 25. Maliyyə alətlərinin ədalətli dəyəri .....                                                                                                          | 34 |
| 26. Risklərin idarə edilməsi.....                                                                                                                      | 35 |
| 27. Aktiv və öhdəliklərin ödəniş müddəti üzrə təhlili .....                                                                                            | 37 |
| 28. Hesabat tarixindən sonra baş vermiş hadisələr.....                                                                                                 | 38 |

**31 dekabr 2022-ci il tarixinə bitən il üzrə maliyyə hesabatlarının hazırlanması və təsdiqlənməsi ilə bağlı rəhbərliyin məsuliyyətinə dair hesabat**

Rəhbərlik "SAF Catering" Məhdud Məsuliyyətli Cəmiyyəti ("Cəmiyyət") 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, eləcə də həmin tarixə bitən il üzrə əməliyyat nəticələri, pul vəsaitlərinin hərəkəti və səhmdar kapitalında dəyişiklikləri düzgün əks etdirən konsolidə edilmiş maliyyə hesabatlarının Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) müvafiq olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara cavabdehdir:

- Mühasibat uçotu qaydalarının müvafiq şəkildə seçilməsi və tətbiqinə;
- Məlumatların, o cümlədən mühasibat uçotu qaydalarının müvafiq, mötəbər, müqayisəli və anlaşıla bilən tərzdə təqdimatına;
- İstifadəçilərə xüsusi əməliyyatların, digər hadisə və şəraitlərin Cəmiyyətin maliyyə vəziyyəti və maliyyə nəticələrinə təsirini anlamaqda yardım göstərilməsi üçün MHBS-nin xüsusi tələblərinin yerinə yetirilməsi kifayət etmədikdə əlavə açıqlamalar verilməsinə;
- Cəmiyyətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirə bilməsi imkanlarının qiymətləndirilməsinə.

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuldur:

- Cəmiyyət daxilində sağlam və effektiv daxili nəzarət sisteminin yaradılması, tətbiqi və saxlanılmasına;
- Cəmiyyətin əməliyyatlarının açıqlanması və izah edilməsi, habelə, onun maliyyə hesabatlarının istənilən vaxt dəqiqliklə açıqlanması üçün yetərli olan və Cəmiyyətin maliyyə hesabatlarının MHBS-na uyğun gəldiyini təmin edə biləcək müvafiq mühasibat uçotu qeydlərinin aparılması;
- Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat uçotu qaydalarına müvafiq olaraq məcburi mühasibat uçotu qeydlərinin aparılmasına;
- Cəmiyyətin aktivlərinin mühafizə olunması üçün mümkün tədbirlər görülməsinə; və
- Saxtakarlıq və digər pozuntuların müəyyən edilməsi və qarşısının alınmasına.

Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə bitən il üzrə maliyyə hesabatları 20 iyun 2023-cü-ci il tarixdə rəhbərlik tərəfindən imzalanmışdır.

**Menecment tərəfindən:**

Zaur Ağayev  
Direktor

Ramin Kazimov  
Baş mühasib



## MÜSTƏQIL AUDITORUN HESABATI

---

**"SAF Catering" MMC təsisçilərinə:**

**Konsolidə edilmiş Maliyyə hesabatlarının auditinə dair hesabat**

### **Rəy**

Biz "SAF Catering" MMC (Cəmiyyət) 31 dekabr 2022-ci il tarixinə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan, konsolidə edilmiş məcmu gəlirlər haqqında hesabatdan, konsolidə edilmiş kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, qoşma konsolidə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə konsolidə edilmiş maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə konsolidə edilmiş pul vəsaitlərinin hərəkətini Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

### **Rəy üçün əsaslar**

Biz auditə Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Konsolidə edilmiş maliyyə hesabatlarının auditə üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının "Peşəkar Mühasiblərin Etika Məcəlləsinin" (IESBA) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### **Əsas Audit Məsələləri**

Əsas audit məsələləri peşəkar mülahizəmizə görə, cari dövrün maliyyə hesabatlarının auditə zamanı ən çox əhəmiyyət kəsb edən məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditə kontekstində və onlara dair rəyimizi formalaşdırarkən nəzərə alınmışdır və biz bu məsələlərlə bağlı ayrıca rəy bildirmirik.

**Konsolidə edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan şəxslərin məsuliyyəti**

Rəhbərlik konsolidə edilmiş maliyyə hesabatlarının Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində

əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda

fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

### **Konsolidə edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti**

Bizim məqsədimiz konsolidə edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zamanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar şəkkaklıq nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidə edilmiş maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtlə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqiliyini qiymətləndiririk.
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarıyıq.

Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən biz cari dövr üzrə konsolidə edilmiş maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsini qərara almadığımız halda, biz bu məsələləri auditor hesabatımızda təsvir edirik.

"SM Audit and Consulting" MMC adından

Məmmədov Səbuhi Əmirxan oğlu  
Direktor-Auditor

Bakı, Azərbaycan Respublikası  
20 iyun 2023-cü il



**“SAF Catering” MMC**  
Konsolidə edilmiş Maliyyə hesabatları – 31 dekabr 2022-ci il

(başqa cür qeyd edilməyə qədər, Azərbaycan manatı ilə)

**Konsolidə edilmiş Maliyyə Nəticələri Haqqında Hesabat**

|                                                                   | Qeyd | 2022-ci il       | 2021-ci il       |
|-------------------------------------------------------------------|------|------------------|------------------|
| <b>Davam edən fəaliyyət</b>                                       |      |                  |                  |
| <b>Əsas əməliyyat gəlirləri</b>                                   |      |                  |                  |
| Xidmətlərin satışından gəlirlər                                   | 7    | 4,520,306        | 3,986,601        |
| Satışın maya dəyəri (malların dəyəri)                             | 7    | (2,876,579)      | (1,891,341)      |
|                                                                   |      | <b>1,643,727</b> | <b>2,095,260</b> |
| Satış və kommersiya xərcləri                                      | 8    | (650)            | -                |
| İşçi heyəti üzrə xərclər                                          | 9    | (858,438)        | (438,365)        |
| İnzibati xərclər                                                  | 10   | (392,746)        | (490,761)        |
|                                                                   |      | <b>391,893</b>   | <b>1,166,134</b> |
| <b>Əməliyyat mənfəəti</b>                                         |      |                  |                  |
| Maliyyə gəlirləri/ (xərcləri)                                     | 11   | (14,877)         | (6,918)          |
| Fövqaladə gəlirlər/ (xərclər)                                     | 12   | (51,537)         | -                |
| Törəmə müəssisələrin mənfəətində/zərərinə pay                     |      | -                | -                |
|                                                                   |      | <b>325,469</b>   | <b>1,159,216</b> |
| <b>Davam edən fəaliyyətdən vergidən qabaq mənfəət</b>             |      |                  |                  |
| Mənfəət vergisi xərcləri (-)/gəlirləri (+)                        | 22   | (43,603)         | (140,437)        |
|                                                                   |      | <b>282,866</b>   | <b>1,018,779</b> |
| <b>Davam edən fəaliyyətdən il üzrə mənfəət</b>                    |      |                  |                  |
| <b>Dayandırılmış fəaliyyət</b>                                    |      |                  |                  |
| Dayandırılmış fəaliyyətdən il üzrə vergidən sonra mənfəət/(zərər) |      | -                | -                |
|                                                                   |      | <b>282,866</b>   | <b>1,018,779</b> |
| <b>İl üzrə mənfəət/(zərər)</b>                                    |      |                  |                  |

Zaur Ağayev  
Direktor

Ramin Kazımov  
Baş mühasib



**“SAF Catering” MMC**  
**Konsolidə edilmiş Maliyyə hesabatları – 31 dekabr 2022-ci il**

*(başqa cür qeyd edilməyənə qədər, Azərbaycan manatı ilə)*

**Konsolidə edilmiş Maliyyə Vəziyyəti Haqqında Hesabat**

|                                             | Qeyd<br>il | 2022-ci<br>il    | 2021-ci il       | 2020-ci il     |
|---------------------------------------------|------------|------------------|------------------|----------------|
| <b>AKTİVLƏR</b>                             |            |                  |                  |                |
| <i>Uzunmüddətli aktivlər</i>                |            |                  |                  |                |
| Torpaq, tikili və avadanlıqlar              | 16         | 47,127           | 6,201            | -              |
| Təxirə salınmış vergi aktivləri             | 22         | 10,295           | -                | -              |
|                                             |            | <b>57,422</b>    | <b>6,201</b>     | -              |
| <i>Qısamüddətli aktivlər</i>                |            |                  |                  |                |
| Ehtiyatlar                                  | 17         | 131,750          | 81,700           | 37,541         |
| Qısamüddətli debitor borcları               | 13         | 587,915          | 190,589          | 47,963         |
| Pul vəsaitləri və onların ekvivalentləri    | 14         | 258,786          | 1,123,705        | 170,113        |
| Sair qısamüddətli aktivlər                  | 15         | 79,532           | 72,627           | 92,642         |
|                                             |            | <b>1,057,983</b> | <b>1,468,621</b> | <b>349,259</b> |
| <b>Cəmi aktivlər</b>                        |            | <b>1,115,405</b> | <b>1,474,822</b> | <b>349,259</b> |
| <b>Səhmdarların payına düşən kapital</b>    |            |                  |                  |                |
| Ödənilmiş nominal (Nizamnamə) kapitalı      | 21         | 100              | 100              | 100            |
| Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) |            | 703,940          | 1,018,894        | 331,137        |
| <b>Təsisçilərin payına düşən kapital</b>    |            | <b>704,040</b>   | <b>1,018,994</b> | <b>331,237</b> |
| Qeyri-nəzarət payı                          |            | -                | -                | -              |
| <b>Cəmi kapital</b>                         |            | <b>704,040</b>   | <b>1,018,994</b> | <b>331,237</b> |
| <b>ÖHDƏLİKLƏR</b>                           |            |                  |                  |                |
| <i>Qısamüddətli öhdəliklər</i>              |            |                  |                  |                |
| Vergi və icbari ödənişlər üzrə öhdəliklər   | 18         | 78,082           | 362,536          | 427            |
| Qısamüddətli kreditor borcları              | 19         | 304,277          | 69,691           | 17,595         |
| Sair qısamüddətli öhdəliklər                | 20         | 29,006           | 23,601           | -              |
|                                             |            | <b>411,365</b>   | <b>455,828</b>   | <b>18,022</b>  |
| <b>Cəmi öhdəliklər</b>                      |            | <b>411,365</b>   | <b>455,828</b>   | <b>18,022</b>  |
| <b>Cəmi kapital və öhdəliklər</b>           |            | <b>1,115,405</b> | <b>1,474,822</b> | <b>349,259</b> |

**“SAF Catering” MMC**  
**Konsolidə edilmiş Maliyyə hesabatları – 31 dekabr 2022-ci il**

*(başqa cür qeyd edilməyənə qədər, Azərbaycan manatı ilə)*

**Konsolidə edilmiş Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat**

|                                                                                                       | Qeyd | 2022-ci il       | 2021-ci il       |
|-------------------------------------------------------------------------------------------------------|------|------------------|------------------|
| <b>Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>                                            |      |                  |                  |
| Vergitutmadan əvvəl mənfəət (zərər)                                                                   |      | 325,469          | 1,159,216        |
| Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər:                                                         |      |                  |                  |
| • Əsas vəsaitlərin amortizasiyası                                                                     | 16   | 15,237           | 1,615            |
| • Qeyri-maddi aktivlərin amortizasiyası                                                               |      |                  |                  |
| Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:                                                      |      |                  |                  |
| • Ehtiyatlar üzrə artma/azalma                                                                        |      | (50,050)         | (44,159)         |
| • Debitor borcları üzrə artma/azalma                                                                  |      | (397,326)        | (142,626)        |
| • Sair aktivlər üzrə artma/azalma                                                                     |      | (6,905)          | 21,015           |
| • Vergi və sosial sığorta öhdəlikləri üzrə artma/azalma                                               |      | 234,586          | 52,096           |
| • Kreditor borcları üzrə artma/azalma                                                                 |      | (284,454)        | 362,109          |
| • Sair qısamüddətli öhdəliklər                                                                        |      | 5,405            | 23,601           |
| Ödənilmiş mənfəət vergisi                                                                             | 22   | (52,898)         | (140,437)        |
| <b>Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>                              |      | <b>(210,936)</b> | <b>1,292,430</b> |
| <b>İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>                                          |      |                  |                  |
| Əsas vəsaitlərin alınması                                                                             |      | (56,163)         | (7,816)          |
| QMA alınması                                                                                          |      |                  |                  |
| <b>İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>                            |      | <b>(56,163)</b>  | <b>(7,816)</b>   |
| <b>Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti</b>                                   |      |                  |                  |
| Uzunmüddətli borc şəklində alınmış məbləğlərdən yaranan pul vəsaitlərinin daxilolmaları/xaricolmaları |      |                  |                  |
| Mülkiyyətçilərin kapital qoyuluşları                                                                  |      |                  |                  |
| Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları                     |      | (587,820)        | (331,022)        |
| <b>Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>                     |      | <b>(587,820)</b> | <b>(331,022)</b> |
| <b>Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması)</b>                           |      | <b>(864,919)</b> | <b>953,592</b>   |
| 1 Yanvar tarixinə pul vəsaitləri və pul vəsaitləri ekvivalentləri                                     |      | 1,123,705        | 170,113          |
| 31 Dekabr tarixinə pul vəsaitləri və pul vəsaitləri ekvivalentləri                                    |      | 258,786          | 1,123,705        |

**“SAF Catering” MMC**  
**Konsolidə edilmiş Maliyyə hesabatları – 31 dekabr 2022-ci il**

*(başqa cür qeyd edilməyə qədər, Azərbaycan manatı ilə)*

**Konsolidə edilmiş Kapitalda Dəyişikliklər Haqqında Hesabat**

|                                          | <b>Qeyd</b> | <b>Nizamnamə<br/>kapitalı</b> | <b>Bölüşdürül<br/>məmiş<br/>mənfəət</b> | <b>Cəmi kapital</b> |
|------------------------------------------|-------------|-------------------------------|-----------------------------------------|---------------------|
| <b>31 dekabr 2020-ci il tarixə qalıq</b> |             | <b>100</b>                    | <b>331,137</b>                          | <b>331,237</b>      |
| İl üzrə xalis mənfəət/zərər              |             |                               | 1,018,779                               | 1,018,779           |
| Mülkiyyətçilərin kapital qoyuluşları     |             |                               |                                         |                     |
| Mülkiyyətçilərə dividend ödənilməsi      |             |                               | (331,022)                               | (331,022)           |
| <b>31 dekabr 2021-ci il tarixə qalıq</b> |             | <b>100</b>                    | <b>1,018,894</b>                        | <b>1,018,994</b>    |
| İl üzrə xalis mənfəət/zərər              |             |                               | 282,866                                 | 282,866             |
| Mülkiyyətçilərin kapital qoyuluşları     |             |                               |                                         |                     |
| Mülkiyyətçilərə dividend ödənilməsi      |             |                               | (597,820)                               | (597,820)           |
| <b>31 dekabr 2022-ci il tarixə qalıq</b> |             | <b>100</b>                    | <b>703,940</b>                          | <b>704,040</b>      |

## **MALIYYƏ HESABATLARINA ŞƏRHLƏR VƏ QEYDLƏR**

### **1. Korporativ məlumat**

Hazırkı konsolidə edilmiş maliyyə hesabatları 31 dekabr 2022-ci ildə tamamlanan il üzrə Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq “SAF Catering” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Cəmiyyət”) üçün tərtib edilmişdir.

Cəmiyyət, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 28 dekabr 2016-ci il tarixində qeydiyyatata alınmışdır. Cəmiyyətin vergi ödəyicisinin qeydiyyat nömrəsi (VÖEN): 1902957311.

Cəmiyyətin Nizamnamə fondu 100 manat məbləğində elan edilmişdir və hər biri 1.00 manat olmaqla 100 paydan ibarətdir.

|                                                                                                        | <b>31/12/2022</b> | <b>31/12/2021</b> |
|--------------------------------------------------------------------------------------------------------|-------------------|-------------------|
| “SAF Tesis Yönetimi ve Endüstriyel Temizlik Hizmetleri” məhdud məsuliyyətli cəmiyyət (VÖEN 1902655111) | 100%              | 100%              |

Cəmiyyətə ümumilikdə Orucov Ağa Şahhüseyn oğlu tərəfindən nəzarət olunur.

Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb olunan fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

Faktiki olaraq Cəmiyyət hesabat dövründə ictimai işə xidmətlərinin təqdim edilməsi ilə məşğul olmuşdur.

Cəmiyyətin sahibkarlıq subyekti meyarı orta müəssisə kimi qiymətləndirilir.

SAF Catering MMC-nin hüquqi ünvanı aşağıdakı kimidir və faktiki olaraq ofisi bu ünvanda yerləşir: Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəsəbəsi), ev 50V, mənzil 44.

Cəmiyyətin aşağıdakı filial və törəmə müəssisələri vardır:

- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 16 sentyabr 2021-ci il tarixdə 1904872561 sayılı VÖEN ilə qeydiyyatata alınmış “SAF Catering EDU” MMC – Cəmiyyətin təsisçi payı 100%.

## **2. Cəmiyyətin əməliyyat mühiti**

Azərbaycan iqtisadiyyatında inkişaf etməkdə olan bazarlara xas müəyyən xüsusiyyətlər müşahidə edilir. Azərbaycan iqtisadiyyatının mövcud və gələcək artımı və dayanıqlığı hökumətin həyata keçirdiyi fiskal və monetar tədbirlərin effektivliyindən, eləcə də xam neftin qiymətlərindən və Azərbaycan manatının sabitliyindən əhəmiyyətli dərəcədə asılıdır.

Neft qiymətlərində azalma və milli valyutanın əsas xarici valyutalara qarşı devalvasiyasının mənfi nəticəsi olaraq 2016-cı ildə ölkədə baş vermiş kəskin iqtisadi böhrandan sonra Azərbaycan hökuməti tərəfindən uzunmüddətli iqtisadi sabitliyi və dayanıqlığı təmin etmək məqsədilə islahatlar sürətləndirilmişdir. İnstitusional dəyişiklikləri əhatə edən iqtisadi islahatlara əsasən inflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşmiş, iqtisadi artım pozitiv zonada qalmaqda davam etmiş, milli valyutanın məzənnəsi dayanıqlı səviyyədə olmuş və ölkənin xarici sektorunda müsbət tendensiyalar müşahidə olunmuşdur.

Bir sıra qeyri-sabit sistem risklərinə baxmayaraq, borcların ödənilməsi ilə yanaşı Cəmiyyət sektorunun sabitliyi də təmin edilmişdir. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası fiziki şəxslərin borclarının ödənilməsi və vaxtı keçmiş kredit borclarının restrukturizasiyasına gətirib çıxarmış, eləcə də Cəmiyyət sektorunda problemli kreditlər məsələsinin həllini təmin etmişdir.

2020-ci il ərzində beynəlxalq reyting agentlikləri Azərbaycanın kredit reytingini “sabit proqnoz” səviyyəsində saxlayıb. 2020-ci ilin aprel ayında bu proqnoz “müsbət” səviyyəyə yüksəldilib.

12 mart 2020-ci il tarixində Dünya Səhiyyə Təşkilatı COVID-19 epidemiyasını qlobal pandemiya elan etmişdir. Azərbaycan hökuməti tərəfindən COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması və mənfi təsirlərinin azaldılması məqsədilə hərəkətin məhdudlaşdırılması ilə bağlı tədbirlər, o cümlədən karantin, özünütəcrid və ticarət fəaliyyətinin məhdudlaşdırılması, o cümlədən müəssisələrin bağlanması kimi bir sıra tədbirlər görülmüşdür. Yuxarıda qeyd olunan tədbirlər 2020 və 2021-ci il ərzində qismən yumşaldılmışdır. Bu tədbirlər Azərbaycanda iqtisadi fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırmış və biznes subyektlərinə, bazar iştirakçılarna, Cəmiyyətin müştərilərinə, habelə yerli və qlobal iqtisadiyyata mənfi təsir göstərmiş və gələcəkdə qeyri-müəyyən müddət təsir göstərməkdə davam edə bilər.

COVID-19 pandemiyası ilə yanaşı, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarında Azərbaycan və Ermənistan arasında yenidən hərbi əməliyyatlar başlamışdır. 9 noyabr 2020-ci il tarixində imzalanmış atəşkəs razılaşmasına əsasən 10 noyabr 2020-ci il tarixindən etibarən Dağlıq Qarabağ və ətraf bölgələrindəki bütün hərbi əməliyyatlar dayandırılmışdır.

Siyasi və iqtisadi vəziyyətin mövcud təsirlərini proqnozlaşdırmaq çətindir, lakin bunun Azərbaycan iqtisadiyyatına təsiri daha çox ola bilər və bu da dövlət maliyyəsinin pisləşməsinə, maliyyə bazarlarının qeyri-sabitliyinə, kapital bazarlarında qeyri-likvidliyə, inflyasiyanın artmasına və milli valyutanın əsas xarici valyutalara nisbətə dəyərdən düşməsinə gətirib çıxara bilər.

## “SAF Catering” MMC

### Konsolidə edilmiş Maliyyə hesabatlarına şərhlər və qeydlər – 2022-ci il

(başqa cür qeyd edilməyə qədər, Azərbaycan manatı ilə)

Rəhbərlik, həmçinin Cəmiyyətin fəaliyyətinin dayanıqlığını təmin etmək, öz müştərilərinə və işçilərinə dəstək olmaq üçün bütün lazımi tədbirləri görür.

Mövcud iqtisadi vəziyyətin gələcək təsirini qabaqcadan proqnozlaşdırmaq nisbətən mürəkkəb olduğuna görə rəhbərliyin iqtisadi mühitlə bağlı cari proqnozları və təxminləri faktiki nəticələrdən fərqli ola bilər.

31 dekabr 2022-ci il tarixinə ABŞ dollarının məzənnəsi dəyişməmiş və 1 USD = 1.70 AZN səviyyəsində sabit qalmışdır.

### 3. Təqdim etmənin əsasları

Maliyyə hesabatları ədalətli dəyerdə ölçülən satışı mümkün olan maliyyə aktivləri, törəmə maliyyə alətləri, torpaq və binalar və investisiya xüsusiyyətləri istisna olmaqla tarixi qiymət əsasında hazırlanmışdır. Ədalətli dəyerdə sığortalanan tanınmış aktiv və öhdəliklərin köçürmə dəyərləri, sığorta edilən risklərə aid edilən ədalətli dəyerdə dəyişiklikləri qeyd etmək üçün uyğunlaşdırıldı. Maliyyə hesabatları Azərbaycan manatında (AZN) təqdim edilib, əks təqdirdə bütün dəyərlər ən yaxın rəqəmə yuvarlaqlaşdırılır.

#### Uyğunluq haqqında bəyanat

Cəmiyyətin maliyyə hesabatları Mühasibat Uçotu üzrə Beynəlxalq Standartlar Şurası (MUBSŞ) tərəfindən buraxılan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) müvafiq olaraq hazırlanmışdır.

#### Təqdimat meyarlarının digər əsasları – fasiləsizlik prinsipi

Bu maliyyə hesabatları Cəmiyyətin proqnozlaşdırıla bilən gələcəkdə fasiləsizlik prinsipinə uyğun olaraq fəaliyyətini davam etdirməsi haqqında fərziyyələrə əsaslanaraq tərtib edilmişdir.

Bu maliyyə hesabatları, başqa şəkildə qeydlər edilməyə qədər, Azərbaycan manatı (manat) ilə ifadə olunur.

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Cəmiyyət mühasibat uçotunu yerli mühasibat uçotu qaydalarına uyğun olaraq aparır. Bu maliyyə hesabatları mövcud məcburi mühasibat və vergi uçotu qaydalarına əsasən hazırlanmış və MHBS-na uyğunlaşdırılması üçün tərtibatında düzəlişlər edilmişdir.

Əsas mühasibat uçotu qaydaları aşağıda açıqlanır.

#### Konsolidə edilmənin əsasları

Konsolidə edilmiş maliyyə hesabatları Cəmiyyətin və onun törəmə müəssisələrinin 31 dekabr 2022-ci il tarixinə maliyyə hesabatlarını əhatə edir. Nəzarət Cəmiyyətin investisiya obyektində iştirakı nəticəsində dəyişən gəlirlərə məruz qaldıqda və ya hüquqları olduqda və bu gəlirlərə təsir etmək imkanı olduqda investisiya obyektində səlahiyyəti vasitəsilə əldə edilir. Xüsusilə, Cəmiyyət investisiya obyektinə yalnız və yalnız o halda nəzarət edir:

- Investisiya obyektində səlahiyyət (yəni, investisiya obyektinin müvafiq fəaliyyətlərini idarə etmək üçün ona cari imkan verən mövcud hüquqlar)
- Investisiya obyektində iştirakından dəyişən gəlirlərə məruz qalma və ya hüquqlar

- Onun gəlirlərinə təsir etmək üçün investisiya obyektı üzərində səlahiyyətindən istifadə etmək imkanı

Ümumiyyətlə, səsvərmə hüquqlarının əksəriyyətinin nəzarətlə nəticələndiyi ehtimalı var. Bunu dəstəkləmək üçün prezumpsiya və Cəmiyyət investisiya obyektinin səs çoxluğu və ya oxşar hüquqlarından azına malik olduqda, Cəmiyyət investisiya obyektı üzərində səlahiyyətinin olub-olmamasını qiymətləndirərkən bütün müvafiq faktları və şərtləri nəzərə alır, o cümlədən:

- İnvestisiya obyektinin digər səs sahibləri ilə müqavilə razılaşması(lar).
- Digər müqavilə razılaşmalarından irəli gələn hüquqlar
- Cəmiyyətin səsvərmə hüquqları və potensial səsvərmə hüquqları

Əgər faktlar və şərait üç nəzarət elementindən birində və ya bir neçəsində dəyişikliklərin olduğunu göstərsə, Cəmiyyət investisiya obyektinə nəzarət edib-etməməsini yenidən qiymətləndirir. Törəmə müəssisənin konsolidasiyası Cəmiyyət törəmə müəssisə üzərində nəzarəti əldə etdikdən sonra başlayır və Cəmiyyət törəmə müəssisə üzərində nəzarəti itirdikdə dayandırılır. İl ərzində alınmış və ya xaric edilmiş törəmə müəssisənin aktivləri, öhdəlikləri, gəlirləri və xərcləri Cəmiyyətin nəzarəti əldə etdiyi tarixdən Cəmiyyətin törəmə müəssisəyə nəzarəti dayandırdığı tarixə qədər konsolidasiya edilmiş maliyyə hesabatlarına daxil edilir.

Mənfəət və ya zərər və digər məcmu gəlirlərin (DMG) hər bir komponenti Cəmiyyətin əsas müəssisəsinin səhmdarlarına və nəzarət olunmayan paylara aid edilir, hətta bu, qeyri-nəzarət paylarının kəsir balansına malik olması ilə nəticələnsə belə.

Zəruri hallarda, onların Mühasibat uçotu siyasətlərini Cəmiyyətin uçot siyasətlərinə uyğunlaşdırmaq üçün törəmə müəssisələrin maliyyə hesabatlarına düzəlişlər edilir. Cəmiyyət üzvləri arasında əməliyyatlarla bağlı bütün Cəmiyyətdaxili aktivlər və öhdəliklər, kapital, gəlir, xərclər və pul vəsaitlərinin hərəkəti konsolidasiya zamanı tam həcmdə silinir.

Nəzarət itkisi olmadan törəmə müəssisənin mülkiyyət payının dəyişməsi kapital əməliyyatı kimi uçota alınır.

Əgər Cəmiyyət törəmə müəssisə üzərində nəzarəti itirirsə, o, müvafiq aktivləri (qudvil daxil olmaqla), öhdəlikləri, nəzarət olunmayan payları və kapitalın digər komponentlərini tanınmasını dayandırır, nəticədə yaranan hər hansı gəlir və ya zərər mənfəət və ya zərərdə tanınır. Saxlanılan hər hansı investisiya ədalətli dəyərle tanınır.

Konsolidə edilmiş maliyyə hesabatlarına aşağıdakı şirkətlər daxil edilmişdir:

- “SAF Catering” MMC (VÖEN 1902957311) – ana şirkət;
- “SAF Catering EDU” MMC (VÖEN 1904872561) – 100% törəmə şirkət.

Struktur bölmələri nəzarət hüququnun yaranma tarixindən başlayaraq birləşdirilir. Cəmiyyətin nəzarəti əldə etdiyi və bu nəzarətin qurtardığı tarixə qədər konsolidə olunma (birləşmə) davam etdiriləcək.

Hüquqi şəxslərin və struktur bölmələrinin maliyyə hesabatları müvafiq uçot siyasətlərindən istifadə edilərək eyni hesabat tarixi üçün hazırlanmışdır.

Bütün şirkə daxili balanslar, gəlir və xərclər, mənfəət və zərər, Cəmiyyətdaxili əməliyyatlardan əmələ gələn itkilər tamamilə çıxılmışdır.

#### **4. Əhəmiyyətli uçot siyasətlərinin qısa məzmunu**

##### **Biznes birləşmələri**

Biznes birləşmələri alış vasitəsilə həyata keçirilir. Cəmiyyətin alış dəyəri aktivlərin, kapital alətlərinin və öhdəliklərin mübadilə gününə olan ədalətli dəyərində alışla bağlı digər xərclər əlavə olunmaqla hesablanır. Əldə olunmuş aktivlər, öhdəlik və şərti öhdəliklər azlıqların payının genişliyindən asılı olmayaraq alış gününə olan ədalətli dəyərle hesablanır.

Əlaqədar törəmə alətləri törəmə olmayan baş muqavilənin də daxil olduğu hibrid (mürəkkəb) alətin komponentidir, onun məzmunu mürəkkəb alətin bəzi pul vəsaitlərinin hərəkətinin müstəqil törəmə alətə oxşar şəkildə fərqlənməsi ilə bağlıdır.

##### **Asılı müəssisələrə investisiyalar**

Cəmiyyətin asılı müəssisələrə investisiyaları iştirak payı metodu istifadə olunaraq hesablanır. Asılı müəssisələr elə müəssisələrdir ki, Cəmiyyət həmin müəssisədə əhəmiyyətli təsirə malikdir.

İştirak payı metoduna əsasən asılı müəssisəsinə qoyulmuş investisiya məbləği əvvəlcə ilkin dəyəri ilə tanınır və investisiya obyektinin alış tarixindən sonra əldə etdiyi mənfəət və ya zərərində investorun payını tanımaq üçün investisiyanın balans dəyəri artırılır və ya azaldılır. Asılı müəssisəsinə aid olan qudvil investisiyanın balans dəyərində daxil edilir. Lakin həmin qudvilin amortizasiya edilməsinə yol verilmir və bu səbəbdən həmin amortizasiya investorun asılı müəssisəsinin mənfəət və ya zərərlərindəki payının müəyyən olunmasında nəzərə alınmır. Investorun asılı müəssisəsinin kapitalında birbaşa olaraq tanınan dəyişikliklərdəki payı investor tərəfindən birbaşa olaraq kapitalda tanınmalı və tələb olunduğu kimi kapitalda dəyişikliklər haqqında hesabatda açıqlanmalıdır. Investorun asılı müəssisəsinin zərərlərindəki payı həmin asılı müəssisəsindəki iştirak payına bərabər və ya ondan artıq olduqda, investor sonrakı zərərlərdəki payının tanınmasını dayandırır.

İştirak payından əldə olunan mənfəət Mənfəət və Zərər hesabatında əks etdirilir. Bu mənfəət, mənfəət vergisi çıxıldıqdan sonra səhmdarlar və azlıqların payı kimi bölüşdürülür.

Asılı müəssisənin maliyyə hesabatları payçı Cəmiyyətin hesabat tarixi ilə eyni vaxtda hazırlanır. Lazım olarsa, payçı Cəmiyyətin uçot siyasətinə uyğun düzəlişlər edilir.

##### **Valyutaların yenidən hesablanması**

Cəmiyyətin maliyyə hesabatları, Cəmiyyətin yerli valyutası olan Azərbaycan Respublikası Manatı (AZN) ilə göstərilmişdir. Cəmiyyət daxilindəki hər bir müəssisə öz yerli valyutasını müəyyən edir və hər bir müəssisənin hesabatında olan maddələr həmin valyuta ilə hesablanır. Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq yerli valyutada əks etdirilir. Xarici valyutada ifadə edilən monetar aktivlər və öhdəliklər balans tarixində spot məzənnəyə uyğun olaraq yerli valyutada yenidən hesablanır. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto – investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan

itkilərdən sığortalamaq üçün həyata keçirilən əməliyyatlar və ya risklərdən qorunma) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir. Xarici valyutadakı məzənnə fərqlərindəki xərclərə aid olan kreditlər və vergi xərcləri ilkin əməliyyat tarixindəki məzənnəyə əsasən dəyişdirilir. Xarici valyutanın ədalətli dəyəri ilə hesablanan qeyri-monetar maddələr ədalətli dəyərin qəbul olunduğu günə olan məzənnəyə əsasən dəyişdirilir. Monetar maddələr üzrə mübadilə fərqləri mənfəət və ya zərərdə tanınır.

Hesabat dövrünün sonuna xarici valyutada ifadə edilən aktivlər və öhdəliklər olmamışdır.

#### Gəlirin tanınması

Gəlir müəssisəyə gələcəkdə iqtisadi səmərənin daxil olması və onların etibarlı əsasda qiymətləndirilməsi ehtimalı olduqda tanınır. Gəlirin məbləği, alış-satış ilə bağlı hər hansı güzəşt məbləğləri və müəssisə tərəfindən edilmiş güzəştlər nəzərə alınmaqla, alınmış və ya alınacaq vəsaitlərin ədalətli dəyəri ilə ölçülür. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

##### *(a) Malların satışı*

Malların satışından gələn gəlir, mülkiyyət hüququ ilə bağlı mühüm risklərin və mülkiyyətlə bağlı mükafatların müəssisə tərəfindən alıcıya ötürülən zaman, adətən mallar alıcıya çatdırılanda tanınır.

##### *(b) Xidmətlərin göstərilməsindən gəlirlər*

Xidmətlərin göstərilməsindən gəlirlər o hesabat dövrünə aid edilir ki, bu xidmətlər göstərilmişdir və xidmət göstərilməsi üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcmnin sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir.

##### *(c) Faiz gəlirləri*

Faiz gəlirləri effektiv faiz dərəcəsi metodu istifadə edilməklə zaman tənəsüblüyü əsasında tanınır. Faiz gəlirləri mənfəət və zərərlər hesabatında maliyyə gəlirləri başlığı altında qeyd olunur.

##### *(d) Maliyyə İcarəsi gəlirləri*

Lizinq əməliyyatlarından icarə gəlirləri lizinqin müddətinə müvafiq olaraq düz xətti metod tətbiq edilməklə tanınır.

#### Vergilər

##### *Cari mənfəət vergisi*

Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergi dərəcəsi və vergi qanunları, göstərilmiş və ya mühasibat balansı ilə sabit göstərilən məbləğləri hesablamaq üçün istifadə olunur.

##### *Təxirə salınmış mənfəət vergisi*

Təxirə salınmış mənfəət vergisi öhdəliklər metodu istifadə edilməklə, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə onların maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən edilir.

Təxirə salınmış vergi öhdəlikləri vergiyə cəlbolunan bütün zaman fərqləri əsasında tanınır. Yalnız:

## “SAF Catering” MMC

### Konsolidə edilmiş Maliyyə hesabatlarına şərtlər və qeydlər – 2022-ci il

(başqa cür qeyd edilməyənə qədər, Azərbaycan manatı ilə)

- Təxirə salınmış vergi öhdəlikləri qudvilin, aktivin və ya öhdəliyin biznes birləşməsi əməliyyatından başqa ilkin tanınma zamanı əmələ gəlir. Qeyd olunan əməliyyat nə uçot nə də vergiyə cəlb olunan mənfəətə heç bir təsir etmir; və
- Aşağıdakı hər iki şərtə cavab verən hissəsi istisna olmaqla, müəssisə, törəmə və asılı müəssisələrinə, filiallara və birgə müəssisələrdə iştirak paylarına investisiyalar ilə əlaqədar bütün vergi tutulan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi öhdəliyini tanımalıdır:
  - 1) əsas müəssisə, investor və ya sahibkar müvəqqəti fərqin bərpa olunmasının vaxt üzrə paylanmasını idarə edə bilər; və
  - 2) müvəqqəti fərqin yaxın gələcəkdə bərpa olunmayacağı ehtimalı var.

Aktivin tanınması müəssisəyə gələcək dövrlərdə daxil olacaq iqtisadi səmərələr şəklində həmin aktivin balans dəyərinin bərpa olunmasını nəzərdə tutur. Aktivin balans dəyəri onun vergi bazasından artıq olduğu zaman, vergi tutulan iqtisadi səmərələrin məbləği vergi məqsədləri üçün çıxılmasına yol verilən məbləğdən artıq olacaq. Bu fərq vergi tutulan müvəqqəti fərkdir, yaranan mənfəət vergisini gələcək dövrlərdə ödəmək öhdəliyi isə təxirə salınmış vergi öhdəliyidir. Aktivin balans dəyəri bərpa olunduqca, vergi tutulan müvəqqəti fərq bərpa olunacaq və müəssisə vergi tutulan mənfəət əldə edəcəkdir. Bu, iqtisadi səmərələrin müəssisədən vergi ödənişləri şəklində xaric olacağı ehtimalını yaradır. Yalnız:

- vergi tutulan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktiv, aktiv və ya öhdəliyin biznes birləşməsi əməliyyatından başqa ilkin tanınma zamanı əmələ gəlir. Qeyd olunan əməliyyat nə uçot nə də vergiyə cəlb olunan mənfəətə heç bir təsir etmir; və
- vergi tutulan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktivinin istifadəsi, müəssisə, törəmə və asılı müəssisələrinə, filiallara və birgə müəssisələrdə iştirak paylarına investisiyalar yatırılan zaman, mövcud olan vergi tutulan müvəqqəti fərqlərin bərpa olunmasından yaranan mənfəətdən artıq olan gələcək vergi tutulan mənfəətdən asılı olduqda mümkündür.

Təxirə salınmış vergi aktivinin balans dəyəri hər balans hesabatı tarixində yoxlanılmalıdır. Müəssisə balans dəyərini, bu təxirə salınmış vergi aktivinin tam məbləği və ya onun bir hissəsindən səmərə əldə etməyə yol verən kifayət qədər vergi tutulan mənfəətin əldə olunacağı ehtimalının artıq olmadığı dərəcədə azaltmalıdır. Hər hansı belə azalma kifayət qədər vergi tutulan mənfəətin əldə olunacağı ehtimalının yarandığı dərəcədə bərpa olunmalıdır.

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri, balans hesabatı tarixinə qədər qüvvədə olan və ya mahiyyət etibarilə qüvvədə olan vergi dərəcələri (və vergi qanunvericiliyi) əsasında aktivin realizasiya olunduğu və ya öhdəliyin yerinə yetirildiyi dövrə tətbiq ediləcəyi gözlənilən vergi dərəcələri ilə qiymətləndirilməlidir.

#### *Satış vergisi*

Gəlirlər, xərclər və aktivlər hesabatda satış vergisi çıxılmaqla göstərilir. Vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) satış vergisi xalis məbləğlə hesabat balansında göstərilir.

#### *Maliyyə aktivləri*

##### *İlkin tanınma*

Maliyyə aktivləri, ədalətli dəyərlə mənfəət və zərər, kreditlər və debitor borcları, ödəniş müddətinə qədər saxlanılan investisiyalar, satış üçün mövcud olan maliyyə aktivləri və törəmə aktivləri

növlərinə bölünür. Cəmiyyət ona məxsus maliyyə aktivlərinin ilkin tanınma zamanı hansı növə aid olduğunu özü təyin edir.

Maliyyə aktivləri ilkin olaraq ədalətli dəyər və alışla bağlı digər xərcləri üzərinə gəlməklə tanınır.

Cəmiyyətə məxsus maliyyə aktivləri dəyərkən pul və qısamüddətli depozitlər, ticari və digər debitor borcları, kreditlər və debitor borcları, katirovka olunan və olunmayan maliyyə alətləri başa düşülür.

*Maliyyə aktivlərinin növbəti ölçülməsi*

Maliyyə aktivlərinin növbəti ölçülməsi aşağıdakı kimi təsnifləşdirilir:

*Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyerdə əks olunan maliyyə aktivləri*

Müddəti təyin olunmuş maliyyə aktivinə münasibətdə, mənfəət və ya zərərlər effektiv faiz dərəcəsi metodundan istifadə olunaraq ödəmə müddəti başa çatana qədər saxlanılmış investisiyanın qalan ömründə mənfəət və ya zərəre silinməlidir. Satış üçün mövcud olan maliyyə alətləri dedikdə Cəmiyyət tərəfindən yaxın gələcəkdə satılmaq məqsədilə alınmış maliyyə aktivləri nəzərdə tutulur. Bu kateqoriyaya hedcinq zamanı uçot tələblərinə cavab verməyən törəmə alətləri aiddir. Törəmələr, əlaqəli törəmələr də daxil olmaqla effektiv hedcinq alətləri olana qədər satış üçün mövcud olan maliyyə aktivləri kimi təsnifləşdirilir. Ədalətli dəyerdə baş vermiş dəyişikliyin nəticəsi ilkin tanınma zamanı müəssisə tərəfindən mənfəət və zərər haqqında hesabatda tanınaraq, ədalətli dəyərlə müəyyən edilən maliyyə aktiv balansda, maliyyə aktivinə aid mənfəət və ya zərər isə mənfəət və zərər hesabatında öz əksini tapır.

Cəmiyyət mənfəət və ya zərər vasitəsilə ədalətli dəyerdə heç bir maliyyə aktivini göstərməmişdir. Əlaqədar törəmə alətin iqtisadi əlamətləri və riskləri baş müqavilənin iqtisadi əlamətləri və risklərinə sıx sürətdə aid edilmirsə, əlaqədar törəmə alət baş müqavilədən ayrılmalı, ədalətli dəyerdə qeydə alınmalı və bu Standart əsasında törəmə alət kimi uçota alınmalıdır. Bu əlaqədar törəmə alətləri mənfəət və zərər hesabatında göstərilən ədalətli dəyərin dəyişməsindən yaranan gəlir və zərərlə birlikdə ədalətli dəyerdə hesablanır. Yenidən qiymətləndirmə ancaq müqavilənin şərtlərində dəyişiklik olarsa baş verər.

*Kreditlər və debitor borcları*

Kreditlər və debitor borcları fəal bazarda kotirovka olunmayan, təsbit edilmiş və ya müəyyən edilə bilən ödənişli qeyri-törəmə maliyyə aktivləridir. Belə maliyyə aktivləri effektiv faiz dərəcəsi metodu tətbiq olunaraq amortizasiya olunmuş dəyərlə qiymətləndirilir. Kreditlər və debitor borclarının tanınması dayandırılarsa və dəyərdən düşərsə əldə olunan mənfəət və zərər, mənfəət və zərər hesabatında əks olunur.

Maliyyə öhdəlikləri

*İlkin tanınma*

Maliyyə öhdəlikləri, ədalətli dəyərlə mənfəət və zərər, kreditlər və borclar və effektiv hedcinqdə hedcinq alətləri kimi göstərilən törəmə öhdəlikləri növlərinə bölünür. Cəmiyyət ona məxsus maliyyə öhdəliklərinin ilkin tanınma zamanı hansı növə aid olduğunu özü təyin edir.

Maliyyə öhdəlikləri ilkin olaraq ədalətli dəyərlə, kredit və borclar isə onların əldə olunması ilə bağlı xərclərlə tanınır.

Cəmiyyətə məxsus maliyyə öhdəlikləri deyərək ticari və digər kreditor borcları, bank overdraftları, kreditlər və kreditor borcları, maliyyə təminatı müqavilələri və törəmə maliyyə alətləri başa düşülür.

*Maliyyə öhdəliklərinin növbəti ölçülməsi*

Maliyyə öhdəliklərinin növbəti ölçülməsi aşağıdakı kimi təsnifləşdirilir:

*Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyerdə əks olunan maliyyə öhdəlikləri*

Müddəti təyin olunmuş maliyyə öhdəlikləri münasibətdə, mənfəət və ya zərərlər effektiv faiz dərəcəsi metodundan istifadə olunaraq ödəmə müddəti başa çatana qədər saxlanılmış investisiyanın qalan ömründə mənfəət və ya zərəre silinməlidir. Satış üçün mövcud olan maliyyə öhdəlikləri dedikdə Cəmiyyət tərəfindən yaxın gələcəkdə satılmaq məqsədilə alınmış maliyyə aktivləri nəzərdə tutulur.

Bu kateqoriyaya hedcinq zamanı uçot tələblərinə cavab verməyən törəmə alətləri aiddir.

Satış üçün nəzərdə tutulmuş öhdəliklərdə gəlirlər və zərərlər mənfəət və zərər hesabatında göstərilir.

Cəmiyyət mənfəət və ya zərər vasitəsilə ədalətli dəyerdə heç bir maliyyə öhdəliyi göstərməmişdir.

*Kreditlər və borclar*

İlkin tanınmadan sonra, effektiv faiz dərəcəsi metodu tətbiq olunaraq faiz gəliri gətirən öhdəliklər amortizasiya edilmiş dəyərle hesablanır.

Mənfəət və ya zərər amortizasiya prosesi zamanı və ya öhdəliyin tanınması dayandırılan zaman mənfəət və zərər hesabatında tanınır.

*Maliyyə zəmanətli müqavilələr*

Cəmiyyət tərəfindən buraxılan maliyyə zəmanətli müqavilələr, debitor tərəfindən müqavilə şərtlərinə əməl etməyərək vaxtında ödəniş etməzsə səhm sahibinə dəyən ziyanın ödənişini nəzərdə tutan müqavilələrdir. Maliyyə zəmanətli müqavilələr ilkin olaraq ədalətli dəyerdə öhdəlik kimi və müqavilənin bağlanmasına çəkilən xərclər daxil olmaqla qəbul edilir.

*Maliyyə alətlərinin ədalətli dəyəri*

Fəal bazarda alınıb-satılan maliyyə aləti üçün ədalətli dəyərin təyin edilməsində məqsəd, müəssisənin birbaşa daxil ola bildiyi daha səmərəli fəal bazarda, bu maliyyə aləti üçün balans tarixində əməliyyatın baş verə bildiyi qiymətə gəlib çatmaqdır. Əgər maliyyə aləti ilə bağlı bazar fəal deyilsə, onda müəssisə qiymətləndirmə metodundan istifadə edərək ədalətli dəyəri müəyyən edir. Qiymətləndirmə metodları sonuncu bazar əməliyyatlarının hayata keçirilməsi üzrə müstəqil, yaxşı məlumatlandırılmış və maraqlı olan tərəflər arasında razılaşmanı əhatə edir, əgər mümkündürsə, əslində eyni olan başqa bir alətin cari ədalətli dəyərinə istinad edir, pul vəsaitlərinin hərəkətinin təhlilini və opsiyon qiymətləndirmə modellərini diskontlaşdırır.

#### Maliyyə alətlərinin amortizasiya edilmiş dəyəri

Maliyyə aktivi və ya maliyyə öhdəliyinin amortizasiya edilmiş dəyəri, əsas məbləğ üzrə ödəmələr çıxılmaqla, effektiv faiz metodunun istifadəsi ilə ilkin məbləğ ilə ödəmə məbləği arasındakı hər hansı fərqin məcmu amortizasiyası üstəgəl və ya çıxılmaqla və dəyərdən düşmə və ya umidsiz borclar ilə əlaqədar hər hansı azalma çıxılmaqla maliyyə aktivi və ya maliyyə öhdəliyinin ilkin tanınma zamanı qiymətləndirildiyi məbləğdir.

#### Maliyyə aktivlərinin dəyərdən düşməsi

Müəssisə hər bir mühasibat uçotu balans tarixində maliyyə aktivinin və ya maliyyə aktivləri Cəmiyyətinin dəyərdən düşməsi haqqında hər hansı obyektiv sübutun olub-olmamağını müəyyən edəcəkdir. Bir maliyyə aktivi və ya bir Cəmiyyət maliyyə aktivi yalnız və yalnız o zaman dəyərdən düşür və dəyərdən düşmə zərərləri baş verir ki, həmin aktivin ilkin tanınmasından sonra baş vermiş bir və ya daha çox hadisənin nəticəsi kimi dəyərdən düşmə haqqında obyektiv sübut olsun və həmin zərər hadisəsinin düzgün qiymətləndirilə bilən həmin maliyyə aktivinin və ya maliyyə aktivləri Cəmiyyətinin qiymətləndirilmiş gələcək pul vəsaitlərinin hərəkətinə təsiri olsun. Maliyyə aktivi və ya aktivlər Cəmiyyətinin qiymətdən düşməsi haqqında olan obyektiv sübut müşahidə oluna bilən, emitent və öhdəlik götürənin əhəmiyyətli dərəcədə maliyyə çətinliyi, faiz dərəcəsi və ya əsas ödənişlər ilə bağlı öhdəliyin yerinə yetirilməməsi yaxud qanun pozuntuları kimi müqavilənin pozulması, borc alanın iflasa uğraması və ya maliyyə cəhətdən yenidən təşkil olunması ehtimalı, borc alanlara təsir edən sənaye şəraitlərindəki arzu olunmaz dəyişikliklər kimi faktlara əsaslanır.

#### Müştərilərə verilmiş borc və avanslar

Müəssisə müştərilərə verilmiş borc və avans məbləğlərini birinci növbədə eyni dərəcədə əhəmiyyətli olan maliyyə aktivləri üçün ayrı-ayrılıqda və eyni dərəcədə əhəmiyyətli olmayan maliyyə aktivləri üçün ayrı-ayrılıqda və ya kollektiv şəkildə dəyərdən düşmə ilə bağlı obyektiv sübutun olub-olmamağını müəyyən edir. Əgər müəssisə müəyyən edirsə ki, fərdi olaraq qiymətləndirilmiş maliyyə aktivinin dəyərdən düşməsi haqqında heç bir obyektiv sübut yoxdur, əhəmiyyətli olub-olmamağından asılı olmayaraq o, həmin aktivi eyni kredit (borc) riski xüsusiyyətləri ilə maliyyə aktivləri Cəmiyyətə daxil edir və onların ümumi şəkildə dəyərdən düşməsinə təyin edir. Dəyərdən düşmədən dəyən zərərləri tanınan və ya tanınmaqda davam edən dəyərdən düşmə üçün fərdi şəkildə müəyyən olunan aktivlər ümumi qiymətləndirmənin tərkibinə daxil edilmir.

Əgər qiyməti təyin edilməmiş kapital alətləri (ədalətli dəyəri düzgün qiymətləndirilə bilmədiyindən bu dəyərde qiymətləndirilməyən) və ya törəmə aktivi (kapital aləti ilə əlaqəli və bu cür qiyməti müəyyən olunmamış kapital alətinin təqdim edilməsi ilə uçota salınan nizama salınmalıdır) ilə bağlı dəyərdən düşmədən dəyən zərərinin baş verməsi barədə obyektiv sübut varsa, oxşar bir maliyyə aktivi üçün cari bazar faizi gəlirliliyində diskontlaşdırılmış gözlənilən gələcək pul vəsaitinin hazırkı dəyəri arasındakı fərq kimi qiymətləndirilir.

Müəssisə balans dəyərini qiymətləndirilən gələcək nəğd pul axınlarının cari dəyərinin maliyyə alətinin ilkin effektiv faiz dərəcəsinə hesablanması ilə yenidən kalkulyasiya edir. Əgər ssuda, debitor borcu və ya müddəti bitənə qədər saxlanılan investisiya dəyişkən faiz dərəcəsinə malikdirsə, hər hansı korlanmadan zərəri hesablamaq üçün uçot dərəcəsi müqavilə əsasında təyin olunmuş cari effektiv faiz dərəcəsidir.

### Maliyyə aktivlərinin tanınmasının dayandırılması

#### Maliyyə aktivləri

Maliyyə aktivlərinin (maliyyə aktivinin bir hissəsi və ya oxşar maliyyə aktivləri Cəmiyyətinin bir hissəsi) tanınması yalnız və yalnız aşağıdakı hallarda dayandırılacaqdır:

- maliyyə aktivlərindən pul vəsaitlərinin hərəkətləri ilə bağlı müqavilə üzrə hüquqlar qüvvədən düşəndə; və
- Müəssisə maliyyə aktivlərinin pul vəsaitlərinin hərəkətlərini qəbul etmək üçün müqavilə üzrə hüquqları saxlayır, pul vəsaitlərini bir və ya bir neçə alıcıya ödəmək üzrə müqavilə öhdəliyini nəzərdə tutur; ya (a) Müəssisə maliyyə aktivinin mülkiyyət hüququ ilə bağlı əsas etibarilə bütün riskləri və mükafatlarını köçürür, ya da (b) müəssisə maliyyə aktivinin mülkiyyət hüququ ilə bağlı əsas etibarilə bütün riskləri və ya mükafatlarını nə köçürür, nə də saxlayır.

Müəssisə köçürülmüş aktivə mülkiyyət hüququnun əsas etibarilə bütün riskləri və mükafatlarını nə köçürdüyü, nə də saxladığı, habelə köçürülmüş aktivə nəzarəti saxladığı təqdirdə, müəssisə köçürülmüş aktivini onun davamlı iştirak dərəcədə tanımağa davam edir.

Müəssisənin davamlı iştirakı köçürülmüş aktivin zəmanət verilmə formasını alanda, müəssisənin davamlı iştirak həcmi aktivin məbləğinin aşağı və müəssisədən ödənilməsi (zəmanət məbləği) tələb edilə bilən qəbul edilmiş kompensasiyaların maksimum məbləğidir.

Müəssisənin davamlı iştirakı köçürülmüş aktivdə yazılı və ya satın alınmış opsiyon (və ya hər ikisi) formasını alan zaman, müəssisənin davamlı iştirak həcmi müəssisənin yenidən ala bildiyi köçürülmüş aktivin məbləğidir. Buna baxmayaraq, ədalətli dəyerdə ölçülən aktivdə yazılı alıcı ("put") opsiyonu olan halda, müəssisənin davamlı iştirak həcmi köçürülmüş aktivin ədalətli dəyərindən aşağı və opsiyunun icra edilməsi qiyməti ilə məhdudlaşdırılır.

#### Maliyyə öhdəlikləri

Müəssisə öz balansından maliyyə öhdəliyini ya müqavilədə müəyyən olunmuş öhdəlik yerinə yetirilməmiş, ya ləğv olunmuş və ya da müddəti bitmiş olsa kənarlaşdırı bilər.

Başlıca olaraq müxtəlif şərtlərlə borc alətlərini mövcud borc alan və borc verən arasındakı mübadilə ilkin maliyyə öhdəliyinin dayandırılması və yeni maliyyə öhdəliyinin tanınması üçün uçota alınacaqdır. Eynilə, mövcud maliyyə öhdəliyinin və ya onun bir hissəsinin şərtlərinin əsaslı dəyişdirilməsi ilkin maliyyə öhdəliyinin dayandırılması və yeni maliyyə öhdəliyinin tanınması üçün uçota alınacaqdır. Dayandırılmış və ya digər bir tərəfə köçürülmüş maliyyə öhdəliyinin balans dəyəri ilə köçürülmüş hər hansı bir nağdsız aktivlər və ya götürülmüş öhdəliklər də daxil olmaqla ödənilmiş kompensasiya arasındakı fərq mənfəət və ya zərərdə tanınacaqdır.

### Şerti aktiv və öhdəliklər

Şerti öhdəliklər maliyyə vəziyyəti haqqında hesabatda tanınmır, lakin onların yerinə yetirilməsi ilə bağlı xərclərin yaranmasına ehtimallar reallıqdan uzaq olmayana qədər belə öhdəliklər açıqlanmalıdır.

Şerti aktivlər maliyyə vəziyyəti haqqında hesabatda tanınmır, lakin onlarla bağlı iqtisadi səmərənin əldə olunacağı ehtimal edildikdə açıqlanmalıdır.

### Törəmə maliyyə alətləri və hedcinq zamanı uçot

#### İlkin tanınma və növbəti ölçülmə

Cəmiyyət forvard valyuta müqavilələri və faiz mübadilələri kimi maliyyə alətlərini müvafiq olaraq xarici bazar riski və faiz dərəcəsi risklərini sığortalamaq üçün istifadə edir. Bu kimi törəmə maliyyə alətləri ilkin olaraq törəmə müqavilə aparılan gündəki ədalətli dəyerdə tanınır və sonralar ədalətli dəyerdə yenidən ölçülür. Törəmələr, ədalətli dəyər pozitiv olarkən maliyyə aktivləri, neqativ olarkən isə maliyyə öhdəlikləri kimi qəbul edilir.

Hesabat dövrü ərzində hedcinq zamanı uçot və ya effektiv hedcinqə məxsus effektiv olmayan hissəsi tələblərinə cavab verməyən, törəmənin ədalətli dəyərində baş verən dəyişikliklər mənfəət və zərər hesabatına silinir.

Forvard valyuta müqavilələrinin ədalətli dəyəri, forvard mübadilə dərəcəsi ilə müqavilə dərəcəsi arasındakı fərkdir.

Forvard mübadilə dərəcəsi oxşar ödənilmə tarixi bitən maliyyə alətləri müqavilələrinin cari mübadilə tarixinə olan dərəcələri ilə ölçülür. Faizli svop müqaviləsinin ədalətli dəyəri oxşar maliyyə aktivinin cari bazar qiymətinə əsaslanaraq hesablanır.

Hedc zamanı uçot məqsədləri üçün hedclər aşağıdakı növlərə ayrılır:

- ədalətli dəyər hedcinqi: tanınmış aktivin və ya öhdəliyin və ya tanınmamış serti öhdəliyinin ədalətli dəyərində dəyişikliklərə məruz qalmanın hedcinqi,
- pul vəsaitləri hərəkətinin hedcinqi: pul vəsaitlərində dəyişkənliyə məruz qalmanın hedcinqi, o, (i) tanınmış aktiv və ya öhdəliklə əlaqələndirilən ciddi bir riskə ya da yüksək ehtimalla proqnozlaşdırılan əməliyyata aiddir və
- xarici əməliyyatda xalis investisiyanın hedcinqi.

Hedcinqin başlanğıcında hedcinq əlaqəsinin rəsmi qeydiyyatı və sənədləşdirilməsi və hedcinq qəbul etməyə görə müəssisənin risklərin idarəedilməsi məqsədi və strategiyası durur. Bu sənədləşməyə hedcinq alətinin, hedcinq edilmiş alət və ya əməliyyatın müəyyən olunması, hedcinq edilən riskin xüsusiyyəti və hedcinq edilmiş riskə aid edilə bilən pul vəsaitləri və ya hedcinq edilmiş maddənin ədalətli dəyərindəki dəyişikliklərə məruz qalmanın əvəzi ödənilən zaman müəssisənin hedcinq alətinin səmərəliliyini necə təyin edəcəyi daxildir. Hedcinq edilmiş risklərə aid edilə bilən pul vəsaitlərindəki və ya ədalətli dəyərindəki dəyişikliklərin əvəzedilməsinə nail olunmasında həmin ciddi hedcinq əlaqələri ucun orijinal olaraq sənədləşdirilmiş risklərin idarəetmə strategiyasına uyğun şəkildə hedcinqin yüksək səmərə verəcəyi gözlənilir.

#### Xəzinə səhmləri

Cəmiyyətin özünə məxsus səhmlərini (xəzinə səhmləri) yenidən alıqda səhmin maya dəyəri ilə kapitaldan silinir. Qeyd olunan əməliyyat zamanı mənfəət və ya zərərə heç nə silinmir. Lakin bazar dəyəri ilə maya dəyərindəki fərq kapitalın digər maddələrinin azalması və ya artmasına səbəb olur.

**Torpaq, tikili və avadanlıqlar (Əsas vəsaitlər)**

Tikili və avadanlıqlar onların maya dəyəri, toplanmış amortizasiya məbləği və dəyərdən düşmə fərqi çıxılmaqla hesabatda öz əksini tapır. Maya dəyəri dedikdə tikili və avadanlıqların hissələrinin dəyişdirilməsinə çəkilən xərclər, uzunmüddətli tikinti müqavilələri zamanı çəkilən borclar üzrə məsrəflər (tanınma meyarlarına uyğun gələrsə) daxil olmaqla hesablanır. Eynilə əsaslı təftişin aparılması zamanı yoxlamaya çəkilən məsrəflər, tanınma meyarlarına uyğun gəldikdə, tikili və avadanlıqların balans dəyərində əvəzləşdirmə kimi tanınır. Tikili və avadanlıqlara çəkilən bütün digər xərclər cari dövrün xərcləri kimi tanınaraq mənfəət və zərər hesabına silinir.

Torpaq və binalar, binaların amortizasiya məbləğinin və yenidənqiymətləndirmədən sonra baş vermiş dəyərdən düşmə məbləğinin ədalətli dəyərdən çıxılması ilə hesablanır. Yenidənqiymətləndirmə, yenidən qiymətləndirilmiş aktivin ədalətli dəyərinin balans dəyərindən fərqlənmədiyindən əmin olmaq üçün tez-tez aparılır.

Əgər yenidənqiymətləndirmə nəticəsində aktivin balans dəyəri azalarsa, bu zaman həmin azalma mənfəət və zərər haqqında hesabatda tanınmalıdır. Lakin, əgər əvvəlki tarixlərdə aparılan yenidənqiymətləndirmə nəticəsində hər hansı yenidənqiymətləndirmə artımı yaranmışsa və o artım yenidənqiymətləndirmə başlığı altında kapitalın kreditinə yazılmışsa, hər hansı növbəti hesabat tarixində yaranan azalma yenidənqiymətləndirmə hesabının kredit qalığı müqabilində həmin hesabın debitinə yazılmalıdır.

Bölüşdürülməmiş mənfəətə köçürülmüş artımın məbləği aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiyası ilə aktivin ilkin dəyəri əsasında tanınan amortizasiyası arasındakı fərqi təşkil edir. Yenidənqiymətləndirmə tarixinə hər hansı yığılmış amortizasiya məbləği aktivin ümumi balans dəyərinə qarşı silinir, xalis məbləğ isə yenidən qiymətləndirilən məbləğə bərabər olması üçün yenidən təqdim edilir. Satış zamanı, satılan aktivin yenidənqiymətləndirmə ehtiyatındakı payı bölüşdürülməmiş mənfəətə köçürülür.

Aktivlərin amortizasiyası azalan qalıq dəyəri metodu tətbiq edilməklə ehtimal olunan faydalı istismar müddəti boyunca aşağıdakı qaydada hesablanır:

|                                                            |                      |
|------------------------------------------------------------|----------------------|
| • Binalar və tikililər                                     | 25 il və ya illik 7% |
| • IT yüksək texnologiya avadanlığı və Nəqliyyat vasitələri | 7 il və ya illik 25% |
| • Maşın avadanlığı                                         | 8 il və ya 20%       |
| • Ofis avadanlığı, mebel və təsərrüfat inventarları        | 8 il və ya illik 20% |
| • Sair əsas vəsaitlər                                      | 8 il və ya illik 20% |

Torpaq, tikili və avadanlıqlar obyektinin balans dəyərini tanınması, aktivin silinməsi (satışı) nəticəsində və ya aktivin istifadəsindən və ya onun silinməsindən (satışından) gələcəkdə iqtisadi səmərənin əldə ediləcəyi ehtimal olunmadığı hallarda dayandırılır. Torpaq, tikili və avadanlıq obyektinin tanınmasının dayandırılması üzrə yaranan gəlir və ya zərər (bu obyektin balans dəyəri ilə xaric olma üzrə xalis daxil olma məbləği arasındakı fərq kimi müəyyənləşdirilir) aktivin tanınmasının dayandırıldığı ildə mənfəət və zərər hesabatında göstərilir.

Aktivlərin son qalıq dəyərləri, faydalı istifadə müddəti və amortizasiya metodları hər hesabat tarixinin sonunda yenidən baxılır və uyğun gələrsə perspektiv şəkildə düzəlişlər edilir.

#### Qeyri- maddi aktivlər

Ayrıca alınmış qeyri-maddi aktivlər ilkin olaraq onların əldə edilməsinə çəkilmiş xərclərlə tanınır. Biznes birləşməsi nəticəsində əldə edilmiş qeyri-maddi aktivlər alış tarixinə olan ədalətli dəyərlə ölçülür. İlkin tanınmadan sonrakı hesabat tarixlərində qeyri-maddi aktivlər, onlara üçün hesablanmış amortizasiya və dəyerdən düşmə çıxıldıqdan sonra olan dəyərlə hesablanırlar. Daxili imkanlar hesabına yaradılmış qeyri-maddi aktivlərə sərf edilmiş xərclər, aktivlərin hazırlıqla bağlı xərcləri istisna olmaqla, kapitallaşmayaraq onların baş verdiyi tarixdə mənfəət və zərərə silinir.

Qeyri-maddi aktivlərin faydalı istifadəsi müddətli və müddətsiz ola bilər.

#### İcarə (Lizinq)

Maliyyə icarəsi (lizinq) razılaşmalarının müəyyən edilməsi və ya lizinqin başlanğıc tarixində olan razılaşmaya və ya aktivlə bağlı razılaşmaya dair istifadə hüququna əsaslanır.

Əməliyyat icarəsi (kirayə) aktiv kimi tanınmır və xidmət müqaviləsi razılaşmasına əsaslanır.

#### Borclar üzrə məsrəflər

Şərtlərə cavab verən aktivin əldə olunması, tikilməsi və ya istehsalı ilə birbaşa əlaqəli olan borclar üzrə məsrəflər, həmin aktivin dəyərinin bir hissəsi kimi kapitallaşdırılmalıdır. Bütün digər hallarda borclar üzrə məsrəflər baş verdiyi tarixdə mənfəət və zərərə silinir. Borclar üzrə xərclərə faiz dərəcəsi və borcun əldə edilməsinə çəkilən digər xərclər daxildir.

#### Nizamnamə kapitalı

Təsisçi payları Nizamnamə kapital kimi təsnifləşdirilir.

#### Pul vəsaitləri və qısamüddətli depozitlər

Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəgd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir.

Pul vəsaiti hərəkətinin məqsədləri üçün, pul vəsaitləri və onun ekvivalentləri yuxarıda göstəriləni kimi pul vəsaitləri və qısamüddətli depozitlərdən (bank overdraftları istisna olmaqla) ibarətdir.

#### Ehtiyatlar

Ehtiyatlar iki göstəridən ən aşağı malik olan qiymət üzrə əks etdirilir:

- Maya dəyəri
- Xalis satış dəyəri

Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FIFO metodu) hesablanır. Hazır məhsulun və bitməmiş istehsalın maya dəyərində xammal və material xərcləri, istehsal işçilərinin

## “SAF Catering” MMC

### Konsolidə edilmiş Maliyyə hesabatlarına şərhlər və qeydlər – 2022-ci il

(başqa cür qeyd edilməyənə qədər, Azərbaycan manatı ilə)

əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Xalis satış dəyəri – adi təsərrüfat fəaliyyəti zamanı qiymətləndirilmiş mümkün satış qiyməti ilə satış üzrə fərqlər arasındakı fərq məbləğidir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axının hedcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

#### Alicılar və sifarişçilərin debitor borcları

Alicılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə

uçota alınır. Alicılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyəri arasındakı fərkdir. Ehtiyatların (rezervin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Ümitsiz və şübhəli borclara ehtiyatlar aşağıdakı faiz dərəcələrinə əsasən müəyyən edilir:

|                                                           |      |
|-----------------------------------------------------------|------|
| • vaxtı keçməmiş və dəyərsizləşməmiş borclar – 30 günədək | 0%   |
| • ödəmə müddətindən 31 gündən 90 günədək gecikmə          | 10%  |
| • ödəmə müddətindən 91 gündən 180 günədək gecikmə         | 30%  |
| • ödəmə müddətindən 181 gündən 365 günədək gecikmə        | 60%  |
| • ödəmə müddətindən 365 gündən çox gecikmə                | 100% |

#### Dividendlərin verilməsi

Cəmiyyətin təsisçilərinə dividendlər konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki, həmin dövrdə Cəmiyyətin təsisçiləri tərəfindən təsdiq edilmişdir (qərar qəbul edilmişdir). 2022-ci il ərzində təsisçilərə 597,820 manat məbləğində dividend elan edilmiş və ödənilmişdir (2021: 331,022 manat).

#### Maliyyə risklərinin idarə edilməsi

##### **Maliyyə risklərinin faktorları**

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsir riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinin minimallaşdırılmasına yönəldilmişdir. Cəmiyyət müəyyən risklərin hedcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

**(a) Bazar riski**

**Valyuta riski**

Cəmiyyət beynəlxalq iqtisadi əlaqələrə malik deyildir və fəaliyyəti ancaq Azərbaycan Respublikasının coğrafi ərazisi ilə məhdudlaşır və ona görə də, xarici valyuta kurslarının dəyişməsindən valyuta risklərinə meyilli deyildir. Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto- investisiyalara münasibətdə mübadilə kurslarının dəyişməsi riski yoxdur.

**Qiymət riski**

Cəmiyyət mallar üzrə qiymət riskinə mübtəla deyildir. Qiymətlər xidmət bazarında tələbatdan, göstərilən xidmətlərin keyfiyyətindən və bu xidmətləri təklif edən digər Cəmiyyətlərlə rəqabətdən formalaşır və tənzimlənir.

**(b) Kredit riski**

Cəmiyyət əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Cəmiyyətdə etibarlı kredit tarixinə məxsus olan alıcıların ödəmə qabiliyyətli olmasına inamı təmin edən prosedurlar işlənmişdir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları üçün kredit riskini məhdudlaşdıran prosedurlar işlənmişdir.

**(c) Likvidlik riski**

Likvidlik riskinin ehtiyatkarlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət qədər həcmnin saxlanmasını, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə imkanlarını və ortaya çıxıb olacaq disbalans hallarında operativ idarəetmə imkanlarını nəzərdə tutur.

**(d) Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski**

Cəmiyyət faiz gəliri gətirən əhəmiyyətli məbləğdə aktivlərə və öhdəliklərə malik olmadığından, mənfəət və pul vəsaitlərinin əməliyyat axınları, əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılı deyildir.

**Ədalətli dəyərin müəyyən edilməsi**

Aktiv bazarda dövriyyədə olmayan maliyyə alətlərinin (birjadan kənar maliyyə alətləri) ədalətli dəyərinin qiymətləndirilməsi müxtəlif qiymətləndirmə metodları vasitəsilə müəyyən edilir. Cəmiyyət hesabat tarixinə bazaar şəraitindən asılı olaraq mövcud olan bir neçə qiymətləndirmə metodundan istifadə edir. Uzunmüddətli borcların ədalətli dəyərinin müəyyən edilməsi üçün analoji alətlər üçün birja qiymətləri və ya dilerlərin kotirovkaları tətbiq edilir. Qalan maliyyə alətlərinin ədalətli dəyərinin müəyyən edilməsi üçün hesablama pul vəsaitləri axınının diskontlaşdırılması metodu istifadə edilir. Faiz svoplarının ədalətli dəyəri pul vəsaitlərinin gələcək axınının törəmə dəyəri kimi hesablanır.

## **5. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri**

Cəmiyyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təminlərə əsasən təhlil edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşakar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşakar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərində əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

### Müştəri debitor borclarının dəyersizləşməsi üzrə zərərər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

### Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.

## **6. Seqment haqqında məlumat**

### Başlangıç (tarixi) seqmenti – iqtisadi seqment

Menecmentin dəqiq və səmərəli işləməsi üçün Cəmiyyət mal satışı və göstərilən xidmətlərə görə biznes hissələrinə ayrılmamış və ictimai iaşə xidmətlərinin təqdim edilməsi üzrə bir iqtisadi seqmentdə fəaliyyət göstərir..

Rəhbərlik, yatırılacaq ehtiyatlar barədə qərar qəbul etmək və maliyyə nəticələrini qiymətləndirmək üçün törümə müəssisələrin nəticələrinə nəzarət edir. Seqmentin maliyyə göstəriciləri əməliyyat mənfəət və zərərinə əsaslanaraq qiymətləndirilir, aşağıdakı cədvəldə göstərildiyi kimi maliyyə hesabatlarında əməliyyat mənfəət və zərəmindən ayrı göstərilir. Cəmiyyətin maliyyələşdirilməsi (maliyyə xərcləri və maliyyə gəlirləri daxil olmaqla) və mənfəət vergisi Cəmiyyət səviyyəsində idarə olunaraq əməliyyat seqmentlərinə aid edilmir.

### Coğrafi seqment

Cəmiyyətin iqtisadi seqmenti bir coğrafi seqmentdə fəaliyyət göstərməkdir. Cəmiyyət Azərbaycan Respublikasında qeydiyyatdan keçib və əsas fəaliyyət sahəsi Azərbaycan Respublikasının coğrafi ərazisidir.

**“SAF Catering” MMC**  
**Konsolidə edilmiş Maliyyə hesabatlarına şərhlər və qeydlər – 2022-ci il**

*(başqa cür qeyd edilməyə qədər, Azərbaycan manatı ilə)*

**7. Əsas əməliyyat gəlirləri**

Əsas əməliyyat gəlirləri aşağıdakılardan ibarətdir:

|                                  | <b>2022-ci il</b> | <b>2021-ci il</b> |
|----------------------------------|-------------------|-------------------|
| Malların satışı                  | -                 | -                 |
| Xidmətlərin göstərilməsi         | 4,520,306         | 3,986,601         |
| Satılmış xidmətlərin maya dəyəri | (2,876,579)       | (1,891,341)       |
| <b>Xalis satış dəyəri</b>        | <b>1,643,727</b>  | <b>2,095,260</b>  |

**8. Marketing və satış xərcləri**

Marketing və kommersiya xərcləri aşağıdakılardan ibarətdir:

|                    | <b>2022-ci il</b> | <b>2021-ci il</b> |
|--------------------|-------------------|-------------------|
| Reklam xərcləri    |                   |                   |
| Marketing xərcləri | 650               |                   |
|                    | <b>650</b>        | -                 |

**9. Əmək haqqı xərcləri**

Əmək haqqı xərcləri aşağıdakılardan ibarətdir:

|                                 | <b>2022-ci il</b> | <b>2021-ci il</b> |
|---------------------------------|-------------------|-------------------|
| Əmək haqqı                      | 711,828           | 364,846           |
| Sosial sığorta ayıqmaları       | 128,831           | 68,050            |
| İşsizlik sığortası ayırmaları   | 3,559             | 1,824             |
| İcbari tibbi sığorta ayıqmaları | 14,240            | 3,645             |
|                                 | <b>858,438</b>    | <b>438,365</b>    |

**10. Maliyyə xərcləri+/(gəlirləri-)**

Maliyyə xərcləri +/(gəlirləri - ) aşağıdakılardan ibarətdir:

|                     | <b>2022-ci il</b> | <b>2021-ci il</b> |
|---------------------|-------------------|-------------------|
| Faiz gəlirləri      |                   |                   |
| Bank xidmət haqları | 14,887            | 6,918             |
|                     | <b>14,887</b>     | <b>6,918</b>      |

**“SAF Catering” MMC**  
**Konsolidə edilmiş Maliyyə hesabatlarına şərhlər və qeydlər – 2022-ci il**

*(başqa cür qeyd edilməyə qədər, Azərbaycan manatı ilə)*

**11. İnzibati və idarəetmə xərcləri**

İnzibati xərclər aşağıdakılardan ibarətdir:

|                                                 | 2022-ci il     | 2021-ci il     |
|-------------------------------------------------|----------------|----------------|
| Torpaq, tikili, avadanlıq amortizasiya xərcləri | 15,237         | 1,615          |
| Dəftərxana ləvazimatı və təsərrüfat xərcləri    | 11,325         | 915            |
| İcarə xərcləri                                  | 20,160         | 724            |
| Rəbitə xərcləri                                 | 4,329          | 2,483          |
| Sığorta xərcləri                                | 3,871          | 5,116          |
| Kommunal xərclər                                | 6,498          | -              |
| Xidmətlər və servis xərcləri                    | 49,795         | 205,089        |
| Peşəkar xidmətlər                               | 5,500          | -              |
| Sertifikasiya xərcləri                          | 10,649         | 4,213          |
| Nəqliyyat xərcləri                              | 34,950         | 100,316        |
| IT və proqram təminatı xərcləri                 | 9,850          | -              |
| Digər xərclər                                   | 10,772         | 35,135         |
| Əmlak vergisi                                   | 252            | 67             |
| Sadələşdirilmiş vergi                           | 209,908        | 135,088        |
|                                                 | <b>392,746</b> | <b>490,761</b> |

**12. Fövqaladə xərclər+/(gəlirlər-)**

Fövqaladə xərclər +/(gəlirlər - ) aşağıdakılardan ibarətdir:

|                                          | 2022-ci il    | 2021-ci il |
|------------------------------------------|---------------|------------|
| Məzənnə fərqlərindən zərərər             | 65            | -          |
| Ümidsiz borclara ehtiyatlar üzrə xərclər | 51,472        | -          |
|                                          | <b>51,537</b> | <b>-</b>   |

**13. Qısamüddətli debitor borcları**

Qısamüddətlin debitor borcları aşağıdakılardan ibarətdir:

|                                                                | 2022-ci il     | 2021-ci il     |
|----------------------------------------------------------------|----------------|----------------|
| Alıcılar və sifarişçilərin debitor borcları                    | 637,779        | 190,589        |
| Ümidsiz borclar və qiymətdən düşmə üzrə ehtiyatlar (rezervlər) | (49,864)       | -              |
| <b>Alıcılar və sifarişçilərin debitor borcları – netto</b>     | <b>587,915</b> | <b>190,589</b> |
| İcarə (lizinq) üzrə debitor borcları                           | -              | -              |
| Çıxılır: Əlaqəli tərəflərə verilmiş uzunmüddətli borclar       | -              | -              |
| Qısamüddətli debitor borcları                                  | <b>587,915</b> | <b>190,589</b> |

**“SAF Catering” MMC**  
**Konsolidə edilmiş Maliyyə hesabatlarına şərhlər və qeydlər – 2022-ci il**

*(başqa cür qeyd edilməyə qədər, Azərbaycan manatı ilə)*

Debitor borclarının ədalətli dəyəri aşağıdakı kimidir:

|                                           | <b>2022-ci il</b> | <b>2021-ci il</b> |
|-------------------------------------------|-------------------|-------------------|
| Alıcılar və sifarişçilər debitor borcları | 587,915           | 190,589           |
| İcarə üzrə debitor borcları               | -                 | -                 |
|                                           | <b>587,915</b>    | <b>190,589</b>    |

31 dekabr tarixinə alıcılar və sifarişçilərin ticari debitor borcların yaranma tarixinə görə tərkibi aşağıdakılardan ibarətdir:

|                                                                 | <b>CƏMI</b>    | <b>&lt;30 gün</b> | <b>&gt; 31&lt;90 gün</b> | <b>&gt; 91&lt;180 gün</b> | <b>&gt;181&lt;364 gün</b> | <b>&gt;365 gün</b> |
|-----------------------------------------------------------------|----------------|-------------------|--------------------------|---------------------------|---------------------------|--------------------|
| <b>Ticari debitor borcunun məbləği</b>                          |                |                   |                          |                           |                           |                    |
| 31/12/2022                                                      | <b>637,779</b> | 450,646           | 150,713                  | 2,324                     | -                         | 34,096             |
| 31/12/2021                                                      | <b>190,589</b> | 190,589           | -                        | -                         | -                         | -                  |
| <b>Ticari debitor borcları üzrə ümidsiz borclara ehtiyatlar</b> |                |                   |                          |                           |                           |                    |
| 31/12/2022                                                      | <b>49,864</b>  | -                 | 15,071                   | 697                       | -                         | 34,096             |
| 31/12/2021                                                      | -              | -                 | -                        | -                         | -                         | -                  |

#### 14. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri aşağıdakılardan ibarətdir:

|                                                          | <b>2022-ci il</b> | <b>2021-ci il</b> |
|----------------------------------------------------------|-------------------|-------------------|
| Kassa                                                    | 109,787           | 48,099            |
| Bank hesablaşma hesabları                                | 139,972           | 872,455           |
| Digər pul vəsaitləri ekvivalentləri – ƏDV depozit hesabı | 9,027             | 203,151           |
|                                                          | <b>258,786</b>    | <b>1,123,705</b>  |
| Bank hesablarında pul vəsaitlərindən:                    |                   |                   |
| • Milli valyutada bank hesabları                         | 139,972           | 872,455           |
| • Xarici valyutalarda bank hesabları                     | -                 | -                 |
|                                                          | <b>139,972</b>    | <b>872,455</b>    |

**“SAF Catering” MMC**  
**Konsolidə edilmiş Maliyyə hesabatlarına şərhlər və qeydlər – 2022-ci il**

*(başqa cür qeyd edilməyə qədər, Azərbaycan manatı ilə)*

**15. Sair qısamüddətli aktivlər**

Sair qısamüddətli aktivlər aşağıdakılardan ibarətdir

|                                                     | 2022-ci il    | 2021-ci il    |
|-----------------------------------------------------|---------------|---------------|
| Əvəzləşdirilən vergi və icbari ödənişlər üzrə aktiv | -             | 1,944         |
| Verilmiş qısamüddətli avanslar                      | 77,102        | 70,683        |
| Gələcək dövrlərin xərcləri                          | 2,430         | -             |
|                                                     | <b>79,532</b> | <b>72,627</b> |

**16. Torpaq, tikili, avadanlıqlar**

Torpaq, tikili və avadanlıqlar aşağıdakılardan ibarətdir:

|                                                          | Maşın<br>avadanlıq | İT və yüksək<br>texnologiya | Nəqliyyat<br>vasitələri | Cəmi TTA      |
|----------------------------------------------------------|--------------------|-----------------------------|-------------------------|---------------|
| 1 yanvar 2021 tarixinə ilkin dəyər                       | -                  | -                           | -                       | -             |
| Amortizasiya və qiymətdən düşmə                          | -                  | -                           | -                       | -             |
| <b>1 yanvar 2021 tarixinə balans dəyəri</b>              | -                  | -                           | -                       | -             |
| Daxilolmalar                                             | 6,786              | 1,030                       |                         | 7,816         |
| Xaricolmalar                                             |                    |                             |                         |               |
| Amortizasiya ayırmaları                                  | (1,357)            | (258)                       |                         | (1,615)       |
| Xaricolmalar üzrə yığılmış amortizasiya                  |                    |                             |                         |               |
| 31 dekabr 2021 tarixinə ilkin dəyər və ya qiymətləndirmə | 6,786              | 1,030                       | -                       | 7,816         |
| Amortizasiya və qiymətdən düşmə                          | (1,357)            | (258)                       | -                       | (1,615)       |
| <b>31 dekabr 2021 tarixinə balans dəyəri</b>             | <b>5,429</b>       | <b>772</b>                  | <b>-</b>                | <b>6,201</b>  |
| Daxilolmalar                                             | 1,650              | 8,821                       | 45,692                  | 56,163        |
| Xaricolmalar                                             |                    |                             |                         |               |
| Amortizasiya ayırmaları                                  | (1,416)            | (2,398)                     | (11,423)                | (15,237)      |
| Xaricolmalar üzrə yığılmış amortizasiya                  |                    |                             |                         |               |
| 31 dekabr 2022 tarixinə ilkin dəyər və ya qiymətləndirmə | 8,436              | 9,851                       | 45,692                  | 63,979        |
| Amortizasiya və qiymətdən düşmə                          | (2,773)            | (2,656)                     | (11,423)                | (16,852)      |
| <b>31 dekabr 2022 tarixinə balans dəyəri</b>             | <b>5,663</b>       | <b>7,195</b>                | <b>34,269</b>           | <b>47,127</b> |

**“SAF Catering” MMC**  
**Konsolidə edilmiş Maliyyə hesabatlarına şərhlər və qeydlər – 2022-ci il**

*(başqa cür qeyd edilməyə nə qədər, Azərbaycan manatı ilə)*

### 17. Ehtiyatlar

Ehtiyatlar aşağıdakılardan ibarətdir

|                                       | 2022-ci il     | 2021-ci il    |
|---------------------------------------|----------------|---------------|
| Xammal və materiallar - ərzaq malları | 101,361        | 66,463        |
| Digər ehtiyatlar                      | 30,389         | 15,237        |
|                                       | <b>131,750</b> | <b>81,700</b> |

### 18. Cari vergi öhdəlikləri

Cari vergi öhdəlikləri aşağıdakılardan ibarətdir:

|                                  | 2022-ci il    | 2021-ci il     |
|----------------------------------|---------------|----------------|
| Cari vergi öhdəlikləri           | 45,021        | 348,722        |
| Sosial sığorta öhdəlikləri       | 27,439        | 12,942         |
| İşsizlik sığortası öhdəlikləri   | 3,399         | 227            |
| İcbari tibbi sığorta öhdəlikləri | 2,223         | 645            |
|                                  | <b>78,082</b> | <b>362,536</b> |

### 19. Qısamüddətli kreditör borcları

Qısamüddətli kreditör borcları aşağıdakılardan ibarətdir

|                                              | 2022-ci il     | 2021-ci il    |
|----------------------------------------------|----------------|---------------|
| Qısamüddətli ticari kreditör borcları        | 237,138        | 17,147        |
| İşçi heyətinə qısamüddətli kreditör borcları | 66,477         | 51,964        |
| Sair kreditör borcları                       | 662            | 580           |
|                                              | <b>304,277</b> | <b>69,691</b> |

**“SAF Catering” MMC**  
**Konsolidə edilmiş Maliyyə hesabatlarına şərhlər və qeydlər – 2022-ci il**

*(başqa cür qeyd edilməyə nə qədər, Azərbaycan manatı ilə)*

## 20. Sair qısamüddətli öhdəliklər

Sair qısamüddətli öhdəliklər aşağıdakılardan ibarətdir

|                        | 2022-ci il    | 2021-ci il    |
|------------------------|---------------|---------------|
| Təhtə hesab öhdəliklər | 136           |               |
| Alınmış avanslar       | 28,870        | 23,601        |
|                        | <b>29,006</b> | <b>23,601</b> |

## 21. Nizamnamə kapitalı

Cəmiyyətin 31 dekabr 2022-ci il və 31 dekabr 2021-ci illər üçün elan edilmiş nizamnamə kapitalı 100 manat təşkil edir və nominal dəyəri 1.00 manat olmaqla 100 paydan ibarətdir.

|                                                                                                        | 2022-ci il   |               | 2021-ci il   |               |
|--------------------------------------------------------------------------------------------------------|--------------|---------------|--------------|---------------|
|                                                                                                        | Paylar, ədəd | Məbləğ, manat | Paylar, ədəd | Məbləğ, manat |
| “SAF Tesis Yönetimi ve Endüstriyal Temizlik Hizmetleri” məhdud məsuliyyətli cəmiyyət (VÖEN 1902655111) | 100          | 100           | 100          | 100           |
|                                                                                                        | <b>100</b>   | <b>100</b>    | <b>100</b>   | <b>100</b>    |

## 22. Mənfəət vergisi

Mənfəət vergisi xərci aşağıdakı komponentlərdən ibarətdir:

|                                                | 2022-ci il    | 2021-ci il     |
|------------------------------------------------|---------------|----------------|
| Cari mənfəət vergisi xərci                     | 52,898        | 140,437        |
| Təxirə salınmış vergi xərci /(Gəliri)          | (10,295)      | -              |
| <b>İl üzrə mənfəət vergisi xərci /(Gəliri)</b> | <b>42,603</b> | <b>140,437</b> |

**“SAF Catering” MMC**  
**Konsolidə edilmiş Maliyyə hesabatlarına şərhlər və qeydlər – 2022-ci il**

(başqa cür qeyd edilməyənə qədər, Azərbaycan manatı ilə)

Gözlənilən və faktiki tətbiq edilən vergi xərclərinin tutuşdurulması aşağıda göstərilir:

|                                                                                                                                  | 2022-ci il     | 2021-ci il       |
|----------------------------------------------------------------------------------------------------------------------------------|----------------|------------------|
| <b>MHBS-na əsasən vergitutmadan əvvəlki mənfəət / (zərər)</b>                                                                    | <b>325,469</b> | <b>1,159,216</b> |
| Qanunvericiliklə müəyyən edilmiş vergi dərəcəsinə əsasən hesablanmış mənfəət vergisi xərci (2022-ci il - 20%; 2021-ci il - 20%;) | 65,094         | 231,842          |
| <b>Maliyyə nəticələri haqqında hesabat</b>                                                                                       |                |                  |
| - Sadələşdirilmiş vergi üzrə fərqlər                                                                                             | (25,070)       | (93,831)         |
| - Vergi məqsədləri üçün qəbul edilməyən xərclər                                                                                  | 2,579          | 2,425            |
| <b>İl üzrə təxirə salınmış mənfəət vergisi xərci (gəliri)</b>                                                                    | <b>42,603</b>  | <b>140,437</b>   |

MHBS və Azərbaycan Respublikasının vergi qanunvericiliyi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması çərçivəsində aktiv və öhdəliklərin balans dəyəri arasında müvəqqəti fərqləri əmələ gəlir.

31 dekabr 2022-ci il tarixinə təxirə salınmış vergi aktivlərinin (öhdəliklərinin) baş verməsinə səbəb olan müvəqqəti fərqlərin vergi təsiri aşağıda göstərilir:

|                                                                         | 2022-ci il    | 2021-ci il |
|-------------------------------------------------------------------------|---------------|------------|
| <b>Müvəqqəti fərqlərin vergi təsiri azalır / vergi bazasını artırır</b> | -             | -          |
| Əvvəlki illərin təsdiq olunmuş vergi zərərləri                          |               |            |
| Hesablanmış xərclər – ümitsiz və şübhəli borclara ehtiyatlar            | 10,295        | -          |
| <b>Qeydə alınmış təxirə salınmış vergi aktivləri</b>                    | <b>10,295</b> | -          |
| Amortizasiya xərcləri                                                   |               |            |
| Hesablanmış xərclər                                                     |               |            |
| <b>Qeydə alınmış təxirə salınmış vergi öhdəlikləri</b>                  | -             | -          |
| <b>Netto vergi aktiv (+) və ya vergi öhdəliyi (-)</b>                   | <b>10,295</b> | -          |

### 23. Şərti öhdəliklər, təəhhüdlər və əməliyyat riskləri

*Məhkəmə prosedurları.* Cəmiyyətə qarşı irəli sürülə biləcək iddialarla əlaqədar, Cəmiyyətin rəhbərliyi öz təxminlərinə, daxili və peşəkarların məsləhətlərinə əsasən hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq hazırkı maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün hər hansı ehtiyat yaradılmamışdır.

*Vergi qanunvericiliyi.* Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Cəmiyyətin əməliyyatlarına və fəaliyyətinə tətbiq edilən bu cür qanunvericiliyə dair Rəhbərliyin şərtlərinə müvafiq orqanlar tərəfindən etiraz edilə bilər.

Azərbaycanın vergi orqanları qanunvericiliyi şərh edərkən və vergilərin məbləğini müəyyənləşdirərkən daha sərt mövqe nümayiş etdirə bilər və keçmişdə etiraz edilməyən əməliyyat və fəaliyyətə yenidən baxıla bilər. Bunun nəticəsində, Cəmiyyətə qarşı böyük məbləğdə əlavə vergilər, cərimələr və faizlər hesablanıla bilər. Azərbaycanda vergi orqanları tərəfindən vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanıla bilər. Qanunvericiliklə müəyyən olunmuş xüsusi hallarda yoxlama daha artıq dövrləri əhatə edə bilər.

Rəhbərlik hesab edir ki, onun tərəfindən müvafiq qanunvericiliyin şərhı düzgündür və vergi, xarici valyuta və gömrüklə bağlı Cəmiyyətin mövqeləri qorunacaqdır. Müvafiq olaraq, 31 dekabr 2022-ci il tarixinə potensial vergi öhdəlikləri üzrə hər hansı ehtiyat yaradılmamışdır.

Qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişikliklərin 18-ci Maddəsinə uyğun olaraq, vergi orqanları qarşılıqlı surətdə asılı olan tərəflər arasında qeyri-bazar qiymətləri ilə aparılan əməliyyatlar və qiyməti bazar qiymətlərinin 30%-dən çox fərqlənən əməliyyatlar üzrə bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı düzəlişlər apara və əlavə vergi öhdəlikləri tətbiq edə bilərlər.

*Kapital məsrəfləri ilə bağlı öhdəliklər.* 31 dekabr 2022-ci il tarixinə Cəmiyyətin kapital məsrəfləri ilə bağlı öhdəliyi olmamışdır (31 dekabr 2021-ci il: öhdəlik olmamışdır).

#### **24. Əlaqəli tərəflərlə əməliyyatlar**

Əlaqəli tərəflər və ya əlaqəli tərəflərlə əməliyyatlar aşağıdakılardan ibarətdir:

- (a) Cəmiyyətin birbaşa, dolayısı yolla və ya hər hansı bir üçüncü tərəf vasitəsilə nəzarət etdiyi, nəzarətində olduğu və ya bərabər nəzarət altında olduğu tərəflər (buraya ana şirkətlər, törəmə müəssisələr, eyni səviyyədə olan törəmə müəssisələr aiddir); Cəmiyyətin fəaliyyətində marağı və bu fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərmək imkanı olan şəxslər; və Cəmiyyətin fəaliyyətinə ortaqlar nəzarət həyata keçirən şəxslər;
- (b) Assosiasiya edilmiş müəssisələr – Cəmiyyət tərəfindən fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərilə biləcək, lakin törəmə və ya birgə müəssisə olmayan tərəflər;
- (c) Cəmiyyətin tərəf kimi çıxış etdiyi birgə müəssisələr;
- (d) Cəmiyyətin və ya ana şirkətin idarə heyətinin üzvləri;
- (e) (a) və (d) bəndlərində göstərilən şəxslərin ailə üzvləri;
- (f) (d) və ya (e) bəndlərində göstərilən şəxslər tərəfindən birbaşa və ya dolayısı yolla səsvermə hüquqlarının əhəmiyyətli hissəsini əlində cəmləşdirən nəzarətdə olan tərəflər, müəssisələr və birgə müəssisələr aiddir; və ya
- (g) İş müddəti bitdikdən sonra Cəmiyyətin keçmiş işçiləri və ya Cəmiyyətin əlaqəli olduğu şəxs tərəfindən alınacaq mükafatlar.

Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, tərəflərdən biri digərinə nəzarət edə bilsin, onunla eyni Cəmiyyətin nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

**“SAF Catering” MMC**  
**Konsolidə edilmiş Maliyyə hesabatlarına şərhlər və qeydlər – 2022-ci il**

*(başqa cür qeyd edilməyə qədər, Azərbaycan manatı ilə)*

Aşağıda qeyd olunan məbləğlər əlaqəli tərəflərlə əməliyyatlardan yaranmış və 31 dekabr 2022 və 2021-ci illər üzrə məcmu gəlir hesabatına daxil edilmişdir.

| Əlaqəli tərəflərlə<br>əməliyyatlar Xərclər -<br>/Gəlirlər +          | 31 dekabr 2022-ci il                  |                                                          | 31 dekabr 2021-ci il                  |                                                          |
|----------------------------------------------------------------------|---------------------------------------|----------------------------------------------------------|---------------------------------------|----------------------------------------------------------|
|                                                                      | Əlaqəli<br>tərəflərlə<br>əməliyyatlar | Maliyyə<br>hesabatlarında<br>bu bənd üzrə<br>cəmi məbləğ | Əlaqəli<br>tərəflərlə<br>əməliyyatlar | Maliyyə<br>hesabatlarında<br>bu bənd üzrə<br>cəmi məbləğ |
| Rəhbər işçilərə verilmiş<br>əmək haqqı və sosial sığorta<br>xərcləri | (22,419)                              | (858,438)                                                | (21,298)                              | (438,365)                                                |
| İnzibati və digər əməliyyat<br>xərcləri                              | -                                     | -                                                        | -                                     | -                                                        |

#### 25. Maliyyə alətlərinin ədalətli dəyəri

Cəmiyyət müəyyən qiymətləndirmə üsulları ilə maliyyə alətlərinin ədalətli dəyərini açıqlamaq üçün aşağıdakı qiymətləndirmə səviyyələrindən istifadə edir:

- 1-ci səviyyə: Fəal bazarda eyni bir alət üçün aktiv bazar qiymətləri (nizamlanmış).
- 2-ci səviyyə: birbaşa (yəni qiymətlər kimi), ya da bilavasitə (yəni qiymətlərdən törəyən) müşahidə oluna bilən, 1-ci səviyyəyə daxil edilmiş kotirovka olunan qiymətdən başqa digər ilkin göstəricilər. Bu kateqoriyaya aşağıdakı amillərdən istifadə etməklə qiymətləndirilən alətlər daxildir: analoji alətlər üçün fəal bazarda tətbiq edilən bazar qiymətləri; analoji alətlər üzrə kifayət qədər fəal hesab olunmayan bazarlarda tətbiq edilən qiymətlər; və ya bütün əhəmiyyətli ilkin göstəricilərin birbaşa, yaxud dolayısı ilə bazar məlumatlarından müşahidə olunabildiyi sair qiymətləndirmə üsulları.
- 3-cü səviyyə: ilkin göstəricilər müşahidə oluna bilmir. Bu kateqoriyaya aid edilən alətlərin qiymətləndirmə metoduna müşahidə edilə bilən məlumata əsaslanmayan ilkin göstəricilər daxildir və müşahidə edilə bilməyən ilkin göstəricilər həmin alətin qiymətləndirilməsində əhəmiyyətli təsirə malikdir. Bu kateqoriyaya oxşar alətlər üçün kotirovka olunan qiymətlər əsasında qiymətləndirilən alətlər daxildir və bəzən alətlər arasında fərqi əks etdirmək üçün mühüm müşahidə olunmayan tənzimləmələr və ya mülahizələr tələb olunur.

Aşağıdakı cədvəl ədalətli dəyərində ölçülməyən maliyyə alətlərinin ədalətli dəyərinin hər bir ədalətli dəyər ölçülməsinin 31 dekabr 2022-ci il tarixinə təsnifləşdirildiyi ədalətli dəyər iyerarxiyasındakı səviyyə əsasında təhlil edir:

## “SAF Catering” MMC

### Konsolidə edilmiş Maliyyə hesabatlarına şərhlər və qeydlər – 2022-ci il

(başqa cür qeyd edilməyənə qədər, Azərbaycan manatı ilə)

|                                          | Səviyyə 1 | Səviyyə 2      | Səviyyə 3      | Cəmi:            |
|------------------------------------------|-----------|----------------|----------------|------------------|
| <b>MALİYYƏ AKTİVLƏRİ</b>                 |           |                |                |                  |
| Ticari debitor borcları                  |           |                | 587,915        | <b>587,915</b>   |
| Pul vəsaitləri və onların ekvivalentləri |           | 279,944        | 118,814        | <b>398,758</b>   |
| Digər maliyyə aktivləri                  |           |                | 77,102         | <b>77,102</b>    |
| <b>Cəmi maliyyə aktivləri</b>            | <b>-</b>  | <b>279,944</b> | <b>783,831</b> | <b>1,063,775</b> |
| <b>MALİYYƏ ÖHDƏLİKLƏRİ</b>               |           |                |                |                  |
| Ticari kreditör borcları                 |           |                | 237,138        | <b>237,138</b>   |
| Digər maliyyə öhdəlikləri                |           |                | 28,870         | <b>28,870</b>    |
| <b>Cəmi maliyyə öhdəlikləri</b>          | <b>-</b>  | <b>-</b>       | <b>266,008</b> | <b>266,008</b>   |

Aşağıdakı cədvəl ədalətli dəyərində ölçülməyən maliyyə alətlərinin ədalətli dəyərinin hər bir ədalətli dəyər ölçülməsinin 31 dekabr 2021-ci il tarixinə təsnifləşdirildiyi ədalətli dəyər iyerarxiyasındakı səviyyə əsasında təhlil edir:

|                                          | Səviyyə 1 | Səviyyə 2      | Səviyyə 3      | Cəmi:            |
|------------------------------------------|-----------|----------------|----------------|------------------|
| <b>MALİYYƏ AKTİVLƏRİ</b>                 |           |                |                |                  |
| Ticari debitor borcları                  |           |                | 190,589        | <b>190,589</b>   |
| Pul vəsaitləri və onların ekvivalentləri |           | 872,455        | 251,250        | <b>1,123,705</b> |
| Digər maliyyə aktivləri                  |           |                | 70,683         | <b>70,683</b>    |
| <b>Cəmi maliyyə aktivləri</b>            | <b>-</b>  | <b>872,455</b> | <b>512,522</b> | <b>1,384,977</b> |
| <b>MALİYYƏ ÖHDƏLİKLƏRİ</b>               |           |                |                |                  |
| Ticari kreditör borcları                 |           |                | 17,147         | <b>17,147</b>    |
| Digər maliyyə öhdəlikləri                |           |                | 23,601         | <b>23,601</b>    |
| <b>Cəmi maliyyə öhdəlikləri</b>          | <b>-</b>  | <b>-</b>       | <b>40,748</b>  | <b>40,748</b>    |

#### 26. Risklərin idarə edilməsi

Cəmiyyət daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd, bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

##### Bazar riski

Cəmiyyət bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyər ilə dəyişə bilər.

Aşağıdakı bölmələrdə analizlərin həssaslığı 31 dekabr 2022-ci və 31 dekabr 2021-ci il tarixlərə daxildir. Həssaslıq analizləri təmiz borcun miqdarı, xarici valyutalarda maliyyə alətlərinin proporsiyası, törəmələrin və hedcinq dizaynları əsasında hazırlanmışdır.

- Aşağıdakı fikirlər həssaslıq analizlərini hesablayarkən edilmişdir:
- Mühasibat balansı həssaslığı yalnız törəmələrə və satış üçün mümkün olan borc alətlərlə əlaqəlidir
- Gəlir bəyanatının həssaslığı il ərzində faiz gəlirlərində qəbul edilən faiz dərəcələrinin dəyişməsinin, 31 dekabr 2022-ci ilə qalmış qeyri-ticarət maliyyə aktiv və öhdəliklərinin və hedcinq alətlərinin effektidir.
- Kapitalın həssaslığı, satış üçün mümkün olan maliyyə aktivlərinin yenidən hesablanması, hər hansı hedcinq birləşməsi və mübadilələrin nəgd pul hərəkətinin hedcinqi kimi müəyyən edilməsi və faiz dərəcələrində qəbul edilən dəyişikliklər əsasında hesablanır. Kapitalın həssaslığı, vaxtı çatmış aktiv və mübadilə əsasında analiz edilir.

#### **Faiz dərəcəsi riski**

Faiz dərəcəsi riski maliyyə alətinin gələcək nağd pul axınlarının ədalətli dəyərinin bazar faizlərində dəyişikliklər səbəbdən təəddüd edəcəyi riskdir. Cəmiyyətin bazar faiz dərəcələrinin dəyişilmə riskinə məruz qalması, Cəmiyyətin əsas uzunmüddətli borc öhdəlikləri ilə əlaqəlidir.

Cəmiyyət faiz dərəcəsi riskini, balans olunmuş sabit və dəyişkən dərəcəli kredit portfeli və borclarına malik olmaqla idarə edir. Cəmiyyətin siyasəti borclarını 100 % sabit faiz dərəcəsi ilə saxlamaq və borcları dayandırılmış əməliyyatlardan çıxarmaqdır.

#### **Faiz dərəcəsi həssaslığı**

Cəmiyyətin vergitutmadan əvvəlki gəlirinin digər bütün dəyişkənlər sabit saxlanılaraq, faiz dərəcələrində mümkün olan həssaslığı riski yoxdur.

#### **Xarici valyuta riski**

Xarici valyuta riski maliyyə alətinin gələcək nağd pul axınlarının ədalətli dəyərinin xarici valyuta dərəcəsinə dəyişikliklər səbəbdən təəddüd edəcəyi riskdir. Cəmiyyətin xarici valyuta dərəcələrində dəyişiklik riskinə məruz qalması, Cəmiyyətin əməliyyat fəaliyyəti (gəlir və xərclə başqa valyutada göstərilərkən) və investisiyaları ilə əlaqəlidir.

Cəmiyyət xarici valyuta riskini 24 ay ərzində təsir edən əməliyyatları sığortalamaq ilə idarə edir. Vacib olan əməliyyatlar heç bir vaxt limiti olmadan sığortalanır.

#### **Kredit riski**

Cəmiyyətin kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir. Cəmiyyətin pul depozitləri mötəbər maliyyə idarələrində yerləşdirilmişdir.

#### **Qiymət Riskləri**

Qiymət riski bazar qiymətlərinin dəyişməsi nəticəsində, bu dəyişikliklərin konkret qiymətli kağıza və ya onu yerləşdirən tərəfə məxsus amillərdən və ya bazarda alınıb-satılan bütün qiymətli kağızlara təsir göstərən amillərdən asılı olaraq, maliyyə alətinin dəyərinin dəyişməsi ilə əlaqədar riskdir. Cəmiyyət ümumi və ya xüsusi bazar dəyişmələrindən yaranan qiymət risklərinə məruz qalır.

#### **Həssaslıq təhlilinin məhdudiyyətləri**

Yuxarıda göstərilən cədvəllərdə qeyd olunan təsirlər yalnız bir təxminin dəyişməsinə və bu zaman digər təxminlərin sabit qaldığını nəzərdə tutur. Reallıqda isə, təxminlər və digər faktorlar arasında korrelyasiya mövcuddur. O da qeyd edilməlidir ki, bu həssaslıq münasibətləri xətti şəkildə deyil,

**“SAF Catering” MMC**  
**Konsolidə edilmiş Maliyyə hesabatlarına şərhlər və qeydlər – 2022-ci il**

*(başqa cür qeyd edilməyə qədər, Azərbaycan manatı ilə)*

və bu nəticələri daha böyük və ya daha kiçik təsirləri ölçmək üçün interpolyasiya və ya ekstrapolyasiya etmək olmaz.

**27. Aktiv və öhdəliklərin ödəniş müddəti üzrə təhlili**

Aşağıdakı cədvəldə qaytarılması və ya ödənilməsi gözlənilən zamana görə aktiv və öhdəliklərinin təhlili göstərilir. Cəmiyyətin diskont edilməmiş müqavilə öhdəlikləri 24 sayılı "Risklərin idarə edilməsi" qeydində göstərilir.

|                     | 2022-ci il       |               |                                          |                  |
|---------------------|------------------|---------------|------------------------------------------|------------------|
|                     | 1 ilə qədər      | 1 ildən artıq | Ödəmə<br>Müddəti<br>Müəyyən<br>Edilməyən | Cəmi             |
| <b>AKTİVLƏR</b>     |                  |               |                                          |                  |
| Kapital aktivləri   |                  | 47,127        |                                          | 47,127           |
| Debitor borcları    | 587,915          |               |                                          | 587,915          |
| Ehtiyatlar          | 131,750          |               |                                          | 131,750          |
| Pul vəsaitləri      | 258,786          |               |                                          | 258,786          |
| Digər aktivlər      | 79,532           |               | 10,295                                   | 89,827           |
| <b>Cəmi</b>         | <b>1,057,983</b> | <b>47,127</b> | <b>10,295</b>                            | <b>1,115,405</b> |
| <b>ÖHDƏLİKLƏR</b>   |                  |               |                                          |                  |
| Kreditor borclar    | 304,277          |               |                                          | 304,277          |
| Digər öhdəliklər    | 107,088          |               |                                          | 107,088          |
| <b>Cəmi</b>         | <b>411,365</b>   | <b>-</b>      | <b>-</b>                                 | <b>411,365</b>   |
| <b>Xalis məbləğ</b> | <b>646,618</b>   | <b>47,127</b> | <b>10,295</b>                            | <b>704,040</b>   |

**“SAF Catering” MMC**  
**Konsolidə edilmiş Maliyyə hesabatlarına şərhlər və qeydlər – 2022-ci il**

*(başqa cür qeyd edilməyənə qədər, Azərbaycan manatı ilə)*

|                     | 2021-ci il       |               |                                          | Cəmi             |
|---------------------|------------------|---------------|------------------------------------------|------------------|
|                     | 1 ilə qədər      | 1 ildən artıq | Ödəmə<br>Müddəti<br>Müəyyən<br>Edilməyən |                  |
| <b>AKTİVLƏR</b>     |                  |               |                                          |                  |
| Kapital aktivləri   |                  | 6,201         |                                          | 6,201            |
| Debitor borcları    | 190,589          |               |                                          | 190,589          |
| Ehtiyatlar          | 81,700           |               |                                          | 81,700           |
| Pul vəsaitləri      | 1,123,705        |               |                                          | 1,123,705        |
| Digər aktivlər      | 72,627           |               |                                          | 72,627           |
| <b>Cəmi</b>         | <b>1,468,621</b> | <b>6,201</b>  | <b>-</b>                                 | <b>1,474,822</b> |
| <b>ÖHDƏLİKLƏR</b>   |                  |               |                                          |                  |
| Kreditor borclar    | 69,691           |               |                                          | 69,691           |
| Digər öhdəliklər    | 386,137          |               |                                          | 386,137          |
| <b>Cəmi</b>         | <b>455,828</b>   | <b>-</b>      | <b>-</b>                                 | <b>455,828</b>   |
| <b>Xalis məbləğ</b> | <b>1,012,793</b> | <b>6,201</b>  | <b>-</b>                                 | <b>1,018,994</b> |

**28. Hesabat tarixindən sonra baş vermiş hadisələr**

Hesabat tarixindən sonra əhəmiyyətli hadisələr baş verməmişdir.